

Gün-Xəbər



2024-cü ildə dünya iqtisadiyyatı necə olacaq?

2024-cü il dünya iqtisadiyyatı üçün pis proqnozlarla başlayır.

Bu barədə Dünya Bankının son hesabatında bildirilib.

Dünya Bankı Qrupunun baş iqtisadçısı İndermit Qillin sözlərinə görə, qısamüddətli perspektivdə geosiyasi gərginliyin bərpası və ortamüddətli perspektivdə inkişaf etməkdə olan ölkələrin əksəriyyətinin gözləntisi təhlükə yaradır ki, 2020-ci illər fürsətlərin əldən verildiyi onillik olacaq.

Ötraflı artım proqnozu regionlar üzrə belədir: *Şərqi Asiya və Sakit okean regionu – 2024-cü ildə 4,5 faiz və 2025-ci ildə 4,4 faiz; Avropanın Mərkəzi Asiya – 2024-cü ildə 2,4 faiz və 2025-ci ildə 2,7 faiz; Latin Amerikası və Karib hövzəsi – 2024-cü ildə 2,3 faiz və 2025-ci ildə 2,5 faiz; Yaxın Şərqi və Şimali Afrika – 2024-cü və 2025-ci illərdə 3,5 faiz; Cənubi Asiya – 2024-cü ildə 5,6 faiz və 2025-ci ildə 5,9 faiz; Afrika qitəsində Böyük Səhradan canubda yerləşən ölkələrdə - 2024-cü ildə 3,8 faiz və 2025-ci ildə 4,1 faiz.*

Azərbaycan səfiri İraq Prezidenti ilə görüşüb

Azərbaycanın İraqdakı fəvqəladə və səlahiyyətli səfiri Nəsim Məmmədov İraq Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşüb.

Bu barədə N.Məmmədov "X" hesabında paylaşım edib.

Tərəflər ikiterəfli münasibətləri müzakirə edib. Görüşdə tərəflər bir daha Azərbaycanla İraq arasında bir çox sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb.

Prezident Ermənistana xəbərdarlıq etdi: "Əks təqdirdə ..."



Azərbaycandan Azərbaycana insanlar və yüksək heç bir yoxlama aparılmadan keçməlidir. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlətimizin başçısı deyib ki, əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut (Zəngəzur dəhlizi – red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir.

Prezident etimadı doğrultmayan məmurlardan ölkəni xilas edəcək



Bəzi məmurlar qanunların işləməsinə imkan vermirlər

Səh. 3

Təhsil islahatları niyə nəticəsizdir?



Məsuliyyətdən yaxa qurtarmaq üçün də nazirliyin yaxşı bəhanəsi var

Səh. 12

Zəhər istehsal edən qida sənayemiz



"İtə qotur yoluxdur" ağartı məhsulları

Səh. 5

Ərdoğan: "Türkiyə hər dəfə kritik yol ayrıcına gəldikdə çirkin ssenarilər işə düşür"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə iqamətgahında keçirilən valilər toplantısında çıxış edib.



Dövlət başçısı ölkəsi üçün hazırlı tarixi dövrün əhəmiyyətindən danışır.

"O qədər kritik bir nöqtədəyik ki, bundan sonra atacağımız addımlarla ya dünyanın zirvəsində olacaq, ya da geridə qalacaq. Türkiyə hər dəfə kritik bir yol ayrıcına gəldiyi zaman çirkin ssenarilər, xain tələlər və alçaq oyunlar işə salınır. Son günlər tez-tez görünməyə başlayan bu cür hadisələrin arxasında hansı güvvələr, niyyətlər, məkrələr var, biz çox gözəl bilirik. Onların əsas məqsədi bizi hədəflərimizdən yayındırmaqdır. Sosial media kimi global güclərin nəzarətində olan vasitələrdə yayılan xəbərlərlə ölkəni çəşdurmaga çalışırlar", - deyə Ərdoğan qeyd edib.

O, vurgulayıb ki, Türkiyə təkcə öz sərhədlərindən ibarət bir ölkə deyil.

"Həm Türkiyənin, həm də millətimizin təsir dairəsi və məsuliyyəti çox genişdir. Bizim vəzifəmiz İslama, müsəlmanlara, türklərə və Türkiyəyə qarşı olan tələlərlə bağlı millətimizi ayıq tutmaqdır. Bu baxımdan martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin sülh və əmin-amanlıq şəraitində baş tutması vacibdir", - deyə Türkiyə Prezidenti bildirib.

"O, DAYANMAQ FİKRİNDE DEYİL..."

"Müttefiqlərimiz tərəfindən heç bir təzyiqlə üzləşmirik"

"Ukraynanın Rusiya təcavüzünü qarşı müdafiəsini dayandırması ilə bağlı tərəfdəşlər tərəfindən heç bir təzyiq yoxdur".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Vilnüsde Litva Prezidenti Gitanas Nauseda ilə görüşdən sonra brifinqdə deyib.

"Ukraynanın Rusiya təcavüzünü qarşı müdafiəsini dayandırması ilə bağlı tərəfdəşlər tərəfindən heç bir təzyiq yoxdur. Ədaləti müdafiəmizi və mübarizəmizi dayandırmaq - bu məsələdə heç bir təzyiqlə üzləşmirik. Həzirdə belə təzyiq yoxdur", - Zelenski deyib.

O, müharibə ilə bağlı müxtəlif fikirlərin olduğunu da əlavə edib.

"Onları eşidir və bu tanış fikirləri mətbuatda oxuyuram. Müxtəlif fikirlər səslənir, müzakirələr aparılır. Ancaq hesab edirəm ki, tərəfdəşlərimiz hələ rəsmi olaraq bizə müvafiq siqnallar verməyə hazır deyil. Ən azından mən onları şəxsən eşitməmişəm. Amma düşünürəm ki, biz Rusiya Prezidentinin ritorikasına diqqət yetirməliyik. O, dayanmaq fikrində deyil. O, bizi tamamilə işgal etmək istəyir", - deyə Ukrayna Prezidenti bildirib.

Zelenskinin sözlərinə görə, tərəfdəşlərin Ukraynaya maliiyyə və hərbi yardımla bağlı qeyri-müşayyənliliyi, bəzən ləng reaksiyası Rusiyaya yalnız cəsarət və güc verir. *"Ona görə də bunu (yardımın verilməsini – red.) təxirə salmağa qəriyən ehtiyac yoxdur", - Prezident vurgulayıb.*

Prezident Zelenski bəyən edib ki, Putin Ukraynani məhv etməyənə qədər dayanmayacaq.

"Ukrayna buna dözməsə, növbəti hədəfdə Litva, Latviya, Estoniya və Moldova ola bilər. Onlar (ruslar – red.) artıq Finlandiyadan, Özbəkistanın müstəqilliyindən danışmağa başlayıblar... O (Putin – red.) biz hamımız birlikdə bu mühəribəni bitirməyənə qədər istilələrə son qoymayacaq", - deyə Zelenski vurgulayıb.



Erməni katolikosu II Qaregin İrəvanın əsas kilsəsində keçirilən mərasimində bəyan edib ki, "(qondarma) "artsax" bizim üçün heç vaxt keçmişə çevril-


də, Azərbaycan üçün bir nəticəni də ortaya çıxarı: ermənilər Qarabağ iddiasından asanlıqla el çəkməyəcək, çünkü erməni terroru və separatizminin istiqamətdə hərəkət etməyə vadar edir:

1. Ermənistana sülh sazişini revansizm meyllerinin olmayacağı zəmanəti ilə imzalamaq və bu ölkə-

Bakı İrəvandan nələri tələb edə bilər?

məyəcək".

Paşinyan hakimiyyəti bu mövqeyi paylaşmışdır. Qareginin Yeni il günü müraciətinin ictimai Tv-də yayılmasına icazə verilməməsi də təkcə kilsə-hakimiyyət qarşidurmasından yox, həm də katolikosun qondarma "artsax"dan bəhs etməsinən qaynaqlanır. Baş vərənələr Ermənistanda kilsə-iqtidalar davası kimi görünse



mənbəyi həmişə kilsə olub və onların siyasetə də, diasporada kifayət qədər təsiri var;

Və bu, Azərbaycanı iki

nin üzərinə maksimum öhdəlik qoymaq;

2. Sülh sazişini imzalansa belə daim "tetikdə" dayanmaq, Ermənistənən ərazi iddialarını yenidən dile gətirmək imkanı olmayacaq qədər zəiflətmək;

Öks təqdirdə, məhz sülh naminə sülh bağlamaq ermənilərə zaman qazandıra bilər.

Asif Nərimanlı

Dövlət başçısı: "Fərrux", "Qisas" məqsədyönlü əməliyyatlar idi"

"23 aprel hadisələri çox önemli bir tarixdir. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Aprelin 23-nə qədər de bir neçə dəfə Ermənistana və yerli separatçılara bunun (Qarabağın – red.) bizim torpağımız olduğunu nümayiş etdirdiyimizi, "Fərrux", "Sarıbab-Qırıqız", "Qisas" əməliyyatlarının tərəfimizdə aparılmış önemli hərbi əməliyyatlar olduğunu xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb: *"Bu əməliyyatlar nəticəsində o vaxt nəzarətimizdə olmayan Qarabağ bölgəsinin strateji təpələri, yüksəklikləri biz tərəfdən götürülmüşdür və 19-20 sentyabr əməliyyatı üçün bunun çox böyük əhəmiyyəti var idi. Yəni, o əməliyyatlar, sadəcə olaraq, kortəbi seçilməmişdi, məqsədyönlü əməliyyatlar idi".*

İrandan Azərbaycana 29 kilogram narkotik gətirərək satan "balıqçı" həbs edilib

Polis əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, narkotacılardan mürkkəb relief şəraitindən və digər üssüllərdən istifadə edərək narkotikləri qaçaqmalçılıq yolu ilə ölkə ərazisində keçirməyə cəhdler edirlər. Baş Narkotiklərlə Mübarizə idarəsi tərəfindən Neftçala rayonunda keçirilən növbəti tədbir zamanı balıqçılıq fəaliyyəti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən, əvvəller mehkum olunmuş rayon sakini 1979-cu il təvəllüdü Rəşad Nağıyev saxlanılıb. Həmin şəxsin üzərindən və yaşadığı evdən ümumilikdə 29 kilogram, o cümlədən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 28 kilogramdan artıq qurudulmuş marixuanaya və 1 kilogram tiryek aşkar edilib.



R.Nağıyev ölkəyə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Xəzər dənizinin Neftçala rayonu hissəsində qarşılıyaraq Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb, o, bunu pul qazanmaq məqsədi ilə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Tapdıq Abbas

Təsisçi,
"Əməkdar mədəniyyət işçisi",
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
t.abbas1952@list.ru

Dünyada dövran dəyişib. Beynəlxalq qanunlar işləmər. BMT TŞ-nin qəbul etdiyi qərarlar belə havadan asılı qalıb. Bir sözlə, "şər imperiyası" SSRİ dağılıandan sonra, 33 ildir ki, dünyyanın nizamı çox ciddi pozulub.

İmpriyadan ayrıldıqdan sonra, əhalisi və ərazisi təcavüze məruz qalan və müstəqillik qazanmaqla bərabər çox çetin duruma düşən ittifaq ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz müstəqiliyinin 33-cü ilini yaşayır, lakin xarici və daxili düşmənlərin təcavüzü xalqımıza müstəqiliyin behrəsini dadmağa imkan vermeyib.

Zaman-zaman taleyin amansız fırıldalarıyla rastlaşan ölkəmizin durumu bu gün də ürəkaçan deyil, xalq güzəranının çətinleşməsinə zorla dözür. Ölkədə qıymətlərin sürətlə qalxması təqaüd və əmək haqqının artım tempinə uyğun deyil, müharibə neticəsində ölkə iqtisadiyyatının zəifləməsi xalqın güzəranına, yaşayış səviyyəsinə mənfi təsir edib.

Doğrudur, son 3 ildə Azə-

Prezident etimadı doğrultmayan məmurlardan ölkəni xilas edəcək

Bəzi məmurlar qanunların işləməsinə imkan verirlər

baycan 30 il işgal altında qalmış torpaqlarını azad edib, xalqın ruhu yüksəlib, amma insanlarımızın güzəranı, iqtisadi potensialı, dolanışıqlığı çox zəifleyib. Bakı şəhəri daxil olmaqla, ölkənin bütün şəhəllerinin küçələrində diləncilərin sayı hər gün çoxalır. Xalq firavan yaşamıq isteyir, eger qazanılan qələbə insanların firavanlığını təmin edə bilmirsə, həmin qələbə, qələbə sayılmalıdır. İnsanlar fikirləşir ki, məni firavanlığa qovuşdurmayan qələbə kimə lazımdır ki?..

Torpaqlarımızın işgaldən azad olunmasında övladını şəhid verib düşmənə qalib gələn şəhid ailələrinin, müharibə əlliərinin və veteranların, sadə xalqın qələbədən sonra rifahi yüksəlmək əvəzine daha da pisləşib, ölkədə rüşvət, korrupsiya, məmür özbaşınalığı güclənib, dünyanda qəbul olunmayan pis hallar ölkəni bürüyüb, işsizlik, narkomaniya, dələduzluq və digər mənfi hallar ölkədə qazanc mənbəyinə çevrilib.

Ölkədə elə gün olmur ki, həmin gün narkomaniyaya görə, gənclər dəstə-dəstə polis tərəfindən həbs olunmasın! Bir tərəfdən ölkədə baş alıb gedən işsizlik, digər tərəfdən isə sərhədlərimizdə yuva salmış düşmən qüvvələr bir tike çörəyə mohtac qalan adamlardan istifadə edərək, Azərbaycanda onsuz da ağır olan kriminal durumu daha da ağır duruma salırlar. İlkin araşdır-

maların nəticələri göstərir ki, gənclərin kasib qisminin əksəriyyəti işsizlikdən ailə qura bilmir və imkandan asılı olaraq ya xarice qaçırlar, ya narkomaniyaya qurşanır, bu da mümkün olmadıqda isə çıxış yolunu intihara əl atmaqdə

məsinə xidmət edir...

Azərbaycan xalqını incidən, əlbəttə, tək iqtisadi çətinliklər, böhranlar deyil, insanları incidən, hövsələdən çıxaran, qəzəbləndirən məmurların, onların övladlarının harin, zəngin, aşırı vicdansız, meş-

Xülasə, Azərbaycanı normal inkişaf edən, vətəndaşına rıfah, firavan həyat və gənc nəsilə xoş gələcək bəxş edən dövlətə çevirmək istəyirik, bütün xalq öz taleyinə sahib çıxmalıdır, dövlətin idarə olunmasında fəal iştirak etməlidir, onminlərlə şəhidlər vermək hesabına qurduğu dövləti qorumaq üçün mütləq mübarizəyə qoşulmalıdır.

Belə çetin zamanda ölkədə növbədənəkar prezident seçimləri keçirilir. Bu seçimlərin heç kimin gözəlmədiyi halda qəfletən keçirilməsi cəmiyyətdə hakimiyyətin siyasi gedisi kimi başa düşülür.

Təbii olaraq bu seçimlərdə hazırlı Prezident İlham Əliyevin qalib gələcəyinə heç kim şübhə etmir.

Eyni zamanda, hesab edəm ki, ölkə Prezidentinin növbədənəkar prezident seçimini digər seçimlərdən əvvələ salması ölkə üçün da ha vacibdir.

Əlbətə, xalqımız siyasi, iqtisadi çətinliklərə qalib gəlmək üçün bu çətinlikləri yaradan üzdənirəq məmurları zərərsizləşdirmək məqsədilə səylə çalışmalıdır, ruhdan düşməməlidir, əzm nümayiş etdirməlidir. Daxili və xarici ünsürlərin Azərbaycan üzərində çizdiyi mənfur planları dəf etməlidir. Belə olarsa, xalqımız da ha firavan yaşaya bilər...



görür...

İnsan mənəviyyatının ən çirkin və tənəzzülü sayılan diğər ifadə etmək belə, istəmədiyim halların ölkəni bürümesi və bunun ən gəlirli sahələrdən birinə çevriləməsi dövlətimizin gələcəyi üçün böyük təhlükədən xəber verir. Aparlığız araşdırımlar nəticəsində müəyyən olunub ki, ölkədə fəaliyyət göstərən ailəvi istirahət düşərgələri və otellər bu rəzilliyin genişlənməsinə xidmət edir. Bakı şəhərində fəaliyyət göstərən irili-xirdalı otellərin əksəriyyəti cütlükərdən nigah sənədi tələb etmədən nömrə verirlər ki, bu da ölkədə fahisəliyin genişlə-

şan həyat tərzidir! İnsanlar iqtisadi çətinliklərdən çox məmurların rüşvetxorluq hesabına zəngin həyat tərzindən və övladlarını hərbidən yayındır, qazandığı haram pul hesabına onları xarici ölkələrdə gizlətməsidir.

Azərbaycanda bu cür mənfi hallara aid istenilən qədə faktlar, misallar, nümunələr getirə bilerəm, amma xalqın bu cür mənfi hallara qarşı mübarizədən geri çəkilməsi, ölkənin idarə olunmasında iştirak etməkdən imtina etməsi, bu sahədə çekilən bütün əziyyətləri faydasız etməsi insanı həm qəzəbləndirir, həm də həvəsdən salır.

Asif Nərimanlı: Ordumuzun "Zoda girməsi" feykinin məqsədi

Ermenistanın xüsusilə müxalif mediasında Azərbaycan ordusunun Zod (Söyüdü) mədəninə daxil olduğu haqda tirajlanan iddia ilk baxışdan Paşinyan hakimiyyətinə qarşı ittiham kimi görünür. Və bele bir iddianı gündəmə getirməklə "Paşinyan Bakı ilə sülh danışqları aparır, amma Azərbaycan ordusu irəliləyir" tezisini təbliğ etməyə çalışırlar.

Lakin burada bir məqam şübhələr də yaradır: Ermənistan Xarici İşlər Nazirliyi dünən sərhəddə qoşunların "güzgü prinsipi" əsasında çıxarılması haqda təkliflərinin qüvvədə olduğunu bəyan etdi. İrəvan Azərbaycan ordusunun sərhəd boyu ərazilərdə mövqeləndiyi strateji yüksəkliklərdən geri



çəkilməsinə nail olmağa hesablanmış bu təklifini daim səsləndirir, lakin

hənsiha hadisənin baş verməməsi xüsusilə diqqət çekir.

İrəvan "güzgü prinsipi"nin vacibliyini göstərmək üçün sərhəddə gərginliyin olmasına maraqlıdır. Bu baxımdan, Ermənistan XİN-in dünənki bəyanatından sonra "Azərbaycan ordusunun Zoda daxil olması" iddianının tirajlanması diqqəti rəsmi İrəvanın üzərinə yönəldir. İstisna deyil ki, "güzgü prinsipi"ni yenidən gündəmə getirən Ermənistan hakimiyyəti belə bir iddia ilə sərhəddə gərginliyin davam etdirini və yeganə çıxış yolunun qoşunların geri çəkilməsi olduğunu göstərmək istəyir. İddianın müxalif mediada tirajlanması iz azdırmaq məqsədi daşıya bilər.

Ötən əsrin 80-ci illərində hər il yay tətilini Kəlbəcər yaylağında istirahət edərdik. Bizim istirahət üçün məskunlaşdırımız məkan "Ceyran" bulağından iki kilometrə yaxın məsafədə yerləşirdi. Günsarı "Kiçik istisu" adlanan qeyzerdə (qeyzer - isti su çıxan çeşmə, bulaq) vanna qəbul edirdik. Günsərin birində qonşuluqdakı fermanın qadınları yağ düzəltmək məqsədi ilə südü əl ilə işləyin "seprator" qurğudan keçirib, yağı süddən ayırdılar. Qurğunun bir tərəfində qatlaşdırılmış süd (çıyə), digər tərəfində isə üzüsüz süd (tərkibi yağısızlaşdırılmış süd) axırdı. Biz, növbə ilə üzüsüz süd vərəsi dolduqca apatib itin yalağına (bir kürək təhfəci dərinliyində qazılmış kiçik çal) tökür, itlər də bu südü iştahla - loqqhaloqla içirdi. Bu mənzərə bizim üçün də maraqlı görünürdü, həvəslə süd daşıyırıq itlər. Həm də bize deyirdilər ki, itləri tez-tez yemləyin ki, sizi tanışın - gələndə sizə hürməsin. Bu amil də bize bir qədər stimul verirdi. Həvəslə "işlədiyimiz" yerdə fermanın sürüsü otlaqdan arxaca (qoyunların nahar və sübh vaxtı yığıldığı yer) qayıdı. Başında tüklü çoban paşağı olan, "Qədim baba" deyə çağırduğumuz kişi bu mənzərəni görüb havalandı: "Ay Avanesin qızları, ay Hacadurun qızları, (sonradan öyrəndim ki, Avanes və Hacadur Qədim babanın yanında asan qalan erməni adları imiş) sizə deməmişəm ki, itə üzüsüz süd verməyin, indi o itlərin hamızı qotur tutacaq...". Biz də bayaqdan elə bilirdik ki, xeyrxah bir iş görürük - obanı qurd-quşdan qoruyan keşikçiləri yemləyirik.

Hazırda heyvandarlıqla məşqul olan rayonların kəndlərindən rəhmətlik Qədim babanın itlərinə belə, içməsini rəva bilmədiyi üzüsüz südü əhalidən ucuz qiymətə (bir litri 12-13 qəpiyə) satın alırlar. Həmin südü 70 dərəcəyə qədər qızdırıb, ona marqarin, palma və digər bunun kimi ucuz yağıları qarışdırıb, sentrafuqa aparatında bircinsli maye alınana qədər qarışdırırlar. Həmin üzüsüz süddən yağılılığı 10-12% olan (adi inək südünün orta yağılılığı 3,6% təşkil edir) "süd" alırlar. Bakı şəhərinin bütün marketlərində parıltılı qablaşdırma ilə satılan ağartı məhsullarının 90%-i həmin südden ha-

zırlanmış mallardır. Yeni marketlərdə bəzəkli qablaşdırımlarda biziə təklif edilən ağartı məhsullarının (süd, qatıq, qaymaq, xama, pendir, kərə yağı, ayran, kosmik, kefir, süzme, şor və s.) 90%-i həmin "süd"dən hazırlanmış məhsullardır. Laboratoriya müayinələri isə sadəcə məhsulun tərkibində süd turşularının müyyəyen edilməsindən ibarətdir ki, bu da üzüsüz süd vasitəsi ilə məhsulun tərkibinə daxil edilib. Bununla da o nəticəyə gəlinir ki, məhsul tam təbii və organikdir. Halbuki, belə məhsullar insan organizmi üçün çox təhlükəlidir.

Kolbasa və sosikalarda ət varmı?

Qida sənayesinin zəhərləmələri yalnız bununla bitmir. Ölkenin marketlərində

lərdə istehsal edilməsindən səhəbət açmırıq.

Marqarinlər, palma yağı (palma toxumundan alınan yağılar) və eləcə də trans yağıların molikulları həcmində görə digər heyvan və bitki yağılarına nisbətən böyük və ərimə temperaturu bədən temperaturundan yüksək olduğundan yağı həzm edilə bilmir. Belə yağların mütə-

vi formula, E171 kodu ilə tənənər) ərzaq və gündəlik tələbat mallarını daha ağı və parlaq göstərmək, rütubətlə saxlamaq üçün istifadə edilir. Bu nano hissəciklərdən ibarət olan maddə bütün yuxarıda sadalanan keyfiyyətləri ilə yanaşı toksik xassəyə malikdir. İnsan orqanizminə zəhərleyici təsir göstərir. Ona görə də bu maddənin qida

siya yaradaraq müxtəlif xəstəliklərə yol açır.

Azərbaycan xalqının qida sağamlığına zərbe vuran digər amil isə geni dəyişdirilmiş məhsullardır (GMO). Ötən ilin əvvəlində qüvvəyə minmiş qanuna görə ölkəyə GMO məhsulları yalnız təcrübə məqsədi ilə getirilə bilər. Buna baxmayaraq, söyügedən qanun qüvvəyə minnən qədər ölkəyə kifayət qədər GMO mənşəli toxumlar və ağac tınləri getirilib. Beləcə artıq ölkənin daxilində neçə illərdir ki, GMO məvələr və tərəvəzlər yetişdirir, onlardan ərzaq məhsulları hazırlayıraq. Buna baxnayaraq heç bir məhsulun üzərində məlumat yerləşdirilmir ki, bunun tərkibində filan qədər GMO mənşəli məhsul var. Biz bu yolla da genefondu muza zərbe vururuq. Son illər ərzində sindromla və ya



Zəhər istehsal edən qida sənayemiz "İtə qotur yoluxdur" ağartı məhsulları

təklif edilən, yerli istehsal olan kolbasa və sosikalaların hec biri sadə laborator testlərdən uğurla keçə bilmir. Müayinələr nəticəsində bəlli olur ki, bu məhsulların tərkibində yalnız ədvyyat, süniboyalar, doldurucu materiallar, marqarinlər, palma yağı və digər trans yaqlardan ibarətdir. Bunlar isə bir çoxu - ən azı həmin yaqlar, boyalar və doldurucu maddələr - insan organizmi üçün olduqca zərərlidir.

Məsələn, konkret olaraq marqarin yağıları orqanik məhsul deyil, nüftdən alınır. Sadəcə onun tərkibinə rəng və dad vurmaqla kərə yağı görüntüsü və dadi verilir. İnsanlar isə heç də kərə yağından fərqlənməyən bu rəngə, dada və ucuz qiymətə aldalar. Naraq bu qidaların müstərisinə çevirilir. Bir tərəfdən öz orqanizmini zəhərləyir, digər tərəfdən isə onu xəstəliklərə düşər edən sahibkarın biznesini maliyyələşdirir, onun çıxırlanməsinə vəsilə olur. Hələ biz bu qida məhsullarının hansı antisanitar mühit-

madi qəbul edilməsi bağır-saq mikroflorasını pozaraq, onun süzgəc (filtir) funksiyasını sıradan çıxarıır. Nəticədə tam əriməyən və iri həcmə malik olan həmin yağı molikulları qana keçir və hüceyrələr qədər daşınır. Ancaq hüceyrə qlafı (hüceyrə "dərisi") həmin yağı molikullarını stoplazmadan hüceyrənin daxiline buraxır. Nəticədə hüceyrəni qidalandırmalı olan həmin yaqlar qan vəsiti ilə geriye - qara ciyərə qaytarılır və depolanmaq təyinatı alır. Beləcə həmin yaqlar uzun müddət qara ciyərə və bədənin müxtəlif yerlərində ehtiyat piy qatı kimi toplanır. Bununla da insanlar xəstəlik mənbəyi olan şışmanlıqlandan - artıq çəkidən əziyyət çekir.

"Bəyaz ölüm" bizi hər addımda izləyir

Amma bununla da bizi zəhərləyən qidalar bitib-tükənmir, bu da son deyil. Əsrin bələsına çevrilən titan-2-oksid (titandioksi - TiO₂) kimyə-

məhsullarına aşağı dozalar da qatılmasına icazə verilir. Buna baxmayaraq, artıq inkişaf etmiş ölkələrdə titan-2-oksiddən qida sənayesində istifadə edilməsi qadağan olunub. Azərbaycanda isə belə bir qadağa mövcud deyil. Ona görə də E171 maddəsindən istifadə etməklə məhsullar həm ölkəmizdə istehsal edilir, bəm də idxlə olunur. Bu məhsullara un, duz, qənd, düyü, şirniyyat kremləri, diş pastaları, müxtələf kremlər, digər ağı rəngli kosmetik vasitələr, hər növdən olan ağı kağızlar, ağı boyalar, divar kağızları və s. aiddir. Yəni insanlar bu gün yalnız qida ilə deyil, məişətə də, təhsillə də, təmirlə də zəhərlənir. Orta məktəbdə oxuyan uşaqlara alındığımız parlaq ağı dəftərlərin vərəqləri belə,

anormal doğulan uşaqların sayının artmasını məhz alımlar həm də bununla əlaqələndirirlər. Bəli, əziz oxular, gözümüz görə-görə hemvətənlərimiz, ermənilər yox, öz vətəndaşlarımız bizi zəhərləyir. Amma buna bir durdeyən, bunun qarşısını almağa, heç olmazsa, cəhd göstərən varmı? Əlbəttə yox. Bu işdə daha çox məsuliyyəti hökumət daşıyır - daha etibarlı qida təhlükəsizliyi sistemi qurulmalıdır. Ancaq hökumət bunu etmirsə, biz vətəndaş olaraq bunu ondan tələb etməliyik, bu da buzim məsuliyyətimizdir.



Akif Nəsirli

Türkiyədə fəaliyyət göstərən "World Panorama" Strateji Araşdırma Mərkəzinin rəhbəri, politoloq Ramiye Məmmədova Telegraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ dövlət katibi Entoni Blinkeyn Türkiyəyə səfərində Ankaraya F-16 qırıcılarının satışı da müzakirə edildi. Vaşington bu məsələni İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirir. Əvvəllər isə Rusiyadan S-400 sistemlerinin alınmasını bəhanə edib imtiyət etmişdilər. Niyə ABŞ bu satışı gecikdir və ya bunu istəmir?

- Əslində, bu məsələnin İsveç və S-400 məsələləri ilə heç bir əlaqəsi olmamalıdır, yoxdur. Sadəcə ABŞ bu məsələ üzərindən Türkiyəyə bezi şərt və tələblərini qəbul etdirmək üçün maniпуlyasiya edir. Türkiyə də bunları qəbul etmədiyi üçün zaman-zaman Vaşinqtonun satışla bağlı şərtləri dəyişir.

Hesab edirəm ki, ABŞ məqsədlərinə nail olmaq üçün bunu en müxtəlif məsələlərlə əlaqələndirməsini bitirməyəcək. Hətta F-16-ları verməmək üçün şərtləri getdikcə artacaq. Amerika bu kimi kritik məsələlərdən istifadə edərək Türkiyəni öz nəzarətinə almağa, özündən asılı vəziyyətə salmağa çalışır. Rəcəb Tayyib Ərdoğan hakimiyətdə olduqca, bu, mümkün olmayacaq.

Ərdoğanın xarici siyaseti müstəqilidir, öz xətti ilə gedir, kimsəyə tabe olmur. Bu səbəbdən də ABŞ Türkiyəni əlinin altında saxlaya bilmir.

İsveçə gelincə, Türkiye bu ölkənin NATO-ya üzvlüyünə qarşı deyil. Sadəcə Isveç bunun üçün Türkiye qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir, əsas öhdəliklər isə hələ də reallaşmayıb. Zənnimcə, Isveç ABŞ-nin təlimatı ilə bu öhdəliklərdən yayınır. ABŞ bunu istəmir, çünkü İsveçin yerinə yetirməli olduğu əsas şərtlər PKK terrorçuları ilə əlaqəlidir.

İsveçə siğınan terrorçuların hər biri Ankaraya təhvil verilməlidir. ABŞ bu na mane olur, çünkü həmin terrorçuları bəsləyən Vaşinqtondur. ABŞ PKK/YPG terrorçularını Yaxın Şərqdə elə-bele dəstəkləmir, indi onun sıradan çıxması maraqlarına uyğun gelmir.

Görünən budur ki, ABŞ F-16-ları Türkiyəyə vermək niyyətində deyil. Hətta ikinci Qarabağ Müharibəsi zamanı Amerika bu məsələ üzərində Türkiyəni şəntaj etmişdi. Ankaraya şərt qoymuşdular ki, Azərbaycana dəstəyi dayandır, F-16-ları verək. Türkiye bu şəntaj boyun əymədi. Vaşinqton bu şəntajının işə yaramayacağını bilirdi, sadəcə qırıcıları verməmək üçün bir az da vaxt uzadırdı. Indi elədiyi kimi...

ABŞ heç vaxt Türkiye hərbi aviyasının müasir silahlara güclənməsini istəmir. Vaxtilə Türkiyəni F-35 programından bu məqsədlə çıxmışdılar. Türkiyəyə verilməli olan F-35-lər hələ də Amerikada anqardadır. Ümumiyyətə, Amerika kim onların maraqların uyğun davranışına, onlara istədikləri silahları verir. Məsələn, əreb dövlətlərinə. Türkiye bu baxımdan maraqlara uyğun deyil.

- ABŞ-nin Azərbaycana qarşı münasibəti də suallar yaradır. Son olaraq Vaşinqton ölkəmizi dini

müstəvidə ittiham etdi. Niyə ABŞ Azərbaycanı özündən narazı salmaq yolunu tutub, məqsədi nədir?

- ABŞ son zamanlarda Blinkenin timsalında müəmmalı geosiyası oyunlara başlayıb. Öz hegemonluğunu sübut etməyə çalışan Amerika onun məqsədlərinə xidmət etməyənlərə dişini qıçayırlar. "Yeganə supergüt" olduğunu göstermek üçün dünyanın istənilən yerində baş verən proseslərə el atır. ABŞ çoxqütbülli nizami qəbul etmək istəmir, bu səbəbdən kritik bölgələri öz çətiri altında toplamağa çalışır.

Amma Amerikanın bu yöndəki xarici siyaseti fiaskodur. Məsələn, Ukraynada Rusiyaya uduzur, Yaxın Şərqi mövqelərini itirir.

Azərbaycana gəlince, ABŞ bu yöndəki siyasetində də səhvlerə yol verib. Əslində son dövrələrə qədər ABŞ-Azərbaycan münasibətləri çox yaxşıydı.

yürüdür, xarici tərəfdəş və müttəfiqlərini özü seçir, bu da ABŞ-nin xoşuna gəlmir. Yeni Vaşington Ermənistən və Gürcüstənə olduğu kimi, Azərbaycanı da bölgədə Rusiyaya qarşı bir vəsiyyətə çevirməyə çalışır, amma bu alınmır.

Bir sözlə, ABŞ-nin Cənubi Qafqaz planı Azərbaycana çatanda pozulur. Azərbaycana qarşı bütün oyunların kökündə də bu amil dayanır.

- Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin 2028-ci ilə qədər açılacağını bayan etdi. Ardınca İran Xarici İşlər Nazirliyi açıqlama verərək, buna qarşı olduqlarını bildirdi. Niyə Tehran bütün region dövlətlərinin, hətta Ermənistən və Qərbin belə açılmasına razi olduğu dəhlizə qarşı çıxır?

- İran Zəngəzur dəhlizindən qorxur. Tehranda fikirləşirələr ki, bu dəhliz açıl-

yolda ona maneə yaratmağa çalışılardan biri də İrandır. İndi İran Ermənistən həm sülhdən, həm də regionda reallaşan beynəlxalq nəqliyyat projelerindən kəndə qoymaşa çalışır. Artıq İrəvanda bu oyunun Ermənistəna zərərlərini dərk edirlər.

- Bəs İran niyə Ermənistəni dəstəklədiyi qədər Fələstini dəstəkləməkdə cəsarətlə olmadı? Yaxın Şərqdə baş verənlərə münasibətinə baxıda Tehranın çəkindiyini görürük. Nə bir neçə gün əvvəl Suriyada SEPAH generalının öldürüləməsinə, nə də Kirmandan baş verən partlayışlara adekvat cavab verə bildilər. Ermənistəna gəldikdə isə "cəsarətlənlərlər".

- Hazırda Amerika İranı Yaxın Şərqi də bas verən savaşlara cəlb etmək və onu sıradan çıxarmaq üçün hər vasitəyə el atır. Artıq buna görə Tehranin bölgədəki proksi qüvvələrinə qarşı

Üç ölkənin əli tətikdə:

Bölgəni qarışdıracaq ssenari

"İran bu addımı atsa..."

Amma Azərbaycanın Ermənistənla müharibədə qələbə qazanması və ərazilərini işğaldan azad etməsi, ar-

sa, İran logistik xətt kimi sıradan çıxacaq və öz zəifliyini göstərmiş olacaq. Hazırda bir sıra beynəlxalq



dincə Türkiyə ilə əlaqələrin müttəfiqlik səviyyəsinə qalxması Amerikanı qıcıqlandırdı. Görünən o oldu ki, işğal faktı və bölgədəki gərginlik Amerikanın maraqlarında uyğun olmuş. ABŞ bu amillərdən istifadə edərək bölgədə özüne yer etmək istəyirdi, amma bu alınmadı. Üstəgəl, Türkiyənin bölgədə yerləşməsi bu planını dalana dirədi.

ABŞ Cənubi Qafqazda möhkəmlənmək istəyir. Artıq bu məqsədlə Gürcüstənə yerləşib. İndi Ermənistəni özüne çəkməyə çalışır. Amma tam asılı vəziyyətdə olan Ermənistəni Rusiyadan qoparmaq asan məsələ deyil. Üstəgəl, bu bölgənin öz aktorları var – Türkiye və Rusiya.

İndi Amerika xüsusən də Rusiyani səxişdirəcək üçün gah Fransanı, gah da Avropa Birliyini bura soxmağa çalışır. Hələlik Gürcüstən və Ermənistən üzərindən bu oyunu davam etdirir. Əlbette, bu iki ölkənin ABŞ üçün Azərbaycan qədər əhəmiyyəti yoxdur.

Azərbaycan təbii sərvətlər, iqtisadi, hərbi, ərazi və əhalisi baxımından regionun lider dövlətidir. İndi bölgənin lider dövləti müstəqil xarici siyaset

xətlər İrəvandır keçir. Zəngəzur dəhlizini açılsa, bu xətlərin əhəmiyyəti azalacaq. Yəni İran həmin xətlərdən qazandığı pulları itirəcək, ağır vəziyyətdə olan iqtisadiyyatı bir az da çökəcək.

İrəvan da sonradan dərk elədi ki, İran bu dəhlizi "Ermənistən təhlükəsizliyi" üçün yox, öz maraqlarına uyğun gəlmədiyi üçün istəmir. Bu səbəbdə Ermənistən gec də olsa, buna razılıq verdi.

Qərbe gelincə, o da bu dəhlizin açılmasını isteyir. Çünkü bu xəttin işə düşməsi Şərqli Qerb arasında əlaqələri qısaldaq, asanlaşdıracaq və dəşimalar daha ucuz başa gələcək. Diger yandan, Qerb beynəlxalq xətlərin İrəvandır keçməsini istəmir. Xüsusən də ABŞ bunda maraqlı deyil. Bu gün ABŞ-nin ən böyük düşmənlərindən biri İrandır. Amerika İranı hər yerdə tecrid etməyə çalışır, bura Cənubi Qafqaz da daxildir. Bu səbəbdən Ermənistən da İranla arasında məsəfa saxlamağa çalışır.

Digər yandan, Ermənistən sülh müqaviləsini imzalamaya çalışır, bu

əməliyyatların başlaması məsəlesi gündəmdədir. Söhbət ilk növbədə Tehranın Yəməndə dəstək verdiyi qiyamçı "Ənsarallah" qruplaşmasına (Huşilər) qarşı əməliyyatlardan gedir. Bölgədəki mövqelərini zeiflətmək üçün İranın bu kimi proksi qüvvələrini sıradan çıxarmaq ağır zərəbə olardı. ABŞ İsrail-HOMAS savaşından bu yöndə istifadə etməyə çalışır.

İran savaşa girməkdən çəkinir, çünkü bunun bədəli onun üçün ağır olabilir. Bu səbəbdən də nə SEPAH generalı və "Hizbullah" komandirinin öldürüləməsinə, nə də Kirmandakı olaylara reaksiya verdilər. Tehranda başa düşürlər ki, bütün bunlar onu savaşa çəkmək üçündür. Fələstin də bu səbəbdən açıq yardıma edə bilmir.

Əgər Tehran hansısa formada savaşa girse, ABŞ İranı və oradakı rejimi məhv etmək üçün fırsatı əldə edəcək. İndi İran proksi qüvvələri vasitəsilə proseslərə müdaxilə etməyə çalışır.

İndi sual budur ki, həmin proksi qüvvələri sıradan çıxarsa, İran nə edəcək? Bu qüvvələrin məhv edilməsi İranın Yaxın Şərqdəki mövqelərini itirməsi demek olacaq. Çünkü Tehranın bölgədə bunlardan başqa elə də ciddi qüvvəsi yoxdur. Artıq ABŞ-nin İranın proksi qüvvələrinə qarşı əməliyyata hazırlaşması haqda məlumatlar var. Husilər onun, "Hizbullah" isə İsrailin hədəfindədir.

Bu əməliyyatlar başlasa və Tehran öz proksilərinin silahlı müdafiəsinə qalxsa, İran ərazisi avtomatik olaraq ABŞ, İsrail, elecə də son aylarda Yaxın Şərqdəki hərbi qüvvələrinin sayını artırıran Britaniyanın hərbi aviasiyasının zərbəsi altında qalacaq.

Bele bir ssenari bütün bölgəni qarışdıracaq, savaşan tərefləri artıracaq. Hələlik İran öz ərazisini hədəfə gətirəcəyini düşünmürəm, çünkü bunun bədələnin çəkisini bilir.

Müəllif: Mənsur Rəğbətoğlu

Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz yazır:

Uzun illerdə ki Estoniyada, bir neçə ildir ki Rusiyada, son illerdə isə hətta Gürcüstanda, Qazaxıstanda və Ermənistanda pilot qaydada da olsa müxtəlif səviyyəli seçkilərdə elektron səsvermə təşkil olunur.

Yəni bu ölkələrdə məhdud sayıda seçicilər (Estoniyada xeyli sayda vətəndaşlar, Rusiyada müəyyən vilayətlər, Gürcüstanda ~100 məntəqə, Ermənistanda ~650 seçici və s.) seçki məntəqəsinə getmədən, müxtəlif üsullarla identifikasiya olunaraq səsvermə prosesində elektron formada iştirak edirlər.

Bizdə vəziyyət necədir?

Hələlik MSK elektron səsvermə ilə bağlı bir açıqlama verməyib. Ötən seçkilərdə isə MSK rəsmiləri bu məsələnin nəzərdən keçirildiyini, lakin hələlik heç bir konkret qərarın olmadığı bildiriblər.

Xatırlayıram ki, 2000-ci illərdə buna cəhdələr oldu, lakin sonralar bu proses davam etdirilmədi.

Düşünürəm ki, ölkəmizdə son zamanlarda rəqəmsal transformasiya sahəsində bir xeyli irəliləyiş olub. MSK-nin bir xeyli təkmil rəqəmsal xidmətləri var.

Ən əsası isə Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirliyi və-

Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi?

Təndaşların identifikasiyası üçün SİMA rəqəmsal imzani istifadəyə verib. SİMA bir çox sahələrdə artıq tam formada

lərindən daha effektiv faydalanaq olardı.

Prezident seçkilərində neçə məntəqə veb-kamera ilə tə-



istifadə edilir. Düşünürəm ki, biometrik texnologiyaya əsaslanan bu identifikasiya vasitəsindən istifadə etməklə az sayda məntəqələrde olsa da vətəndaşların elektron formada səsvermədə iştirakını sınaqdan keçirmək faydalı və doğru olardı. Fikrimcə MSK və RİNN bunu reallaşdırıa bilərdi.

Qarşidakı seçkilərdə bu elektron səsvermənin netice-

min ediləcək? Azərbaycanda indiyədək təxminən 1000 seçki məntəqəsində veb-kameralar quraqdırılıb. Xatırlayıram ki bu proses regionda ilk dəfə olaraq Azerbaycanda reallaşmışdı. Seçkilərin müşahidəsi üçün bu texnologiya da mühüm əhəmiyyət kəsb edir.

Görəsən bu il MSK neçə məntəqədə veb-kamera qu-

raşdıracaq? Hələlik MSK bu-nu açıqlamayıb.

Xatırladıram ki, son 3 ildə RİNN-nin "Onlayn Azərbaycan" layihəsi çərçivəsində hətta ən ucqar ərazilərə fiber-optik xətlər çəkilib. Ölək üzrə nəhəng fiber optik infastruktur qurulub.

Yəni nəinki seçki dairələri, hətta kəndlərdə və ucqar ərazilərdəki çox sayda seçki məntəqələri üçün də artıq keyfiyyətli internet elçətandır.

Eyni zamanda statistikadan görünür ki, Elm və Təhsil Nazirliyi də son bir neçə ildə əvvəlki illərdən qat-qat çox məktəbi genişzolaqlı internetle təmin edib. Məntəqələr də adətən məktəblərdə yerləşir.

Buradan bele qənaətə gelmək olar ki, MSK veb-kamera ilə təmin edilən seçki məntəqələrinin sayına yendiən baxa bilər.

Yalnız rayon və şəhər mərkəzlərində yerləşən məntəqələri deyil, artıq kəndlərdə yerləşən seçki məntəqələrini də veb-kameralarla təmin etmək faydalı olarıb.

Vətəndaş seçki məntəqəsində özünü necə identifikasiya edəcək?

Ənənəvi qayda belədir ki, vətəndaşlar məntəqədə seçki

bülleteni almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Lakin son illərdə Azərbaycanda bir xeyli rəqəmsal transformasiya prosesi baş verib.

Görəsən 7 fevralda səsvermə gedən seçicimiz rəqəmsal vasitələrlə seçki məntəqəsində özünü eyniləşdirə biləcəkmi?

Yəni tutaq ki, SİMA-dan istifadə edib eGov mobil tətbiqinə daxil olan vətəndaş özü haqqında məlumatı məntəqə seçki komissiyası üzvüne təqdim etdikdə məntəqə rəsmisi bunu rəsmi sənəd olaraq qəbul edəcəkmi?

Bu sualın cavabı isə bu gün nazir Rəşad Nəbiyevin əmri ilə İnnovasiya və Rəqəmsal İnkışaf Agentliyinin sədr müavini təyin edilən, əsasən eGov quruluğu sahəsinə cavabdeh olan Rəşad Xalıqovdadır.

Ümumiyyətlə isə fikrimcə, hökumətin, RİNN və MSK-nin bütövlükdə ölkədə seçki prosesinin, həmçinin səsvermə prosesinin rəqəmsal transformasiyası ilə bağlı yol xəritəsi hazırlanması da faydalı olardı.

P.S. Bu gün növbədənənar prezident seçkiləri ilə bağlı ölkəmizdə olan ATƏT-nümayəndələri ilə Seçki Müşahidə və Təhlil Qrupu olaraq görüşümüzde həm də bu tip məsələlərə diqqət yetirilib

Sinqapurun yaxşı təhsilindən pis nümunə

"Sinfə 40 nəfərin təhsil almasının tədrisə mənfi təsiri yoxdur" (E. Əmrullayev).

Nazir bu səhv fikri əvvəller də dəfələr təkrarlayıb. Bu fikir pedaqoji elmin prinsiplərinə və təhsil təcrübəsinə ziddir. 5 il Təhsil instituna, 4 il ETN rəhbərlik edən şəxsin belə ziyanolu fikir səsləndirməsi çox qaribədir. Sosial şəbəkələrdə yüzlərlə müəllim bu fikrin səhv olduğunu yazırlar. Bu fikrin ziyanlı olmasını hətta sertifikasiyadan kəsilən müəllimlər də bilir, bəs təhsil menecərləri niyə bunu bilmir görəsən?

Nazir Sinqapur təcrübəsini bize nümunə gətirir. Əslində Sinqapurla biz heç bir sahədə müqayisə edilə bilmərik.

Sinqapurda korrupsiya 0 səviyyəsindədir, bizdəki səviyyəni isə o özü yaxşı bilir. Qalan bütün məsələlər burdan nəticə kimi alına bilər.

Bizdə Sinqapur səviyyəsində təchiz edilmiş məktəbler, dərslikler, proqramlar, elektron resurslar, müəllimlərin hazırlanma və təkmilləşdirmə sistemi, elmi-metodik baza, obyektiq qrant siyaseti, təhsil layihələrinin maliyyələşməsi müəllim nüfuzu, müəllim maaşları və müəllimin sosial müdafiəsi varmı?

Sinqapurda təhsilə, təhsil tədqiqatlarına və təhsil innovasiyalara qoyulan real investisiyanı niyə bizdəki ilə

müqayisə etmirlər?

Bizdə heç Sinqapurdakı təhsil menecərləri də yoxdur.

İarın təhsil menecərlərini bura transfer edək. Çünkü, təhsildə hər bir işin uğuru insan kapitalına, bu işin başında

təhsil inkişaf edib. Ona görə də sınıfda çox şagirdin olması fərdi onlayn təlim-lə kompensasiya edilir.

Bəs niyə belə səhv fikir hər dəfə təkrarlanır?

Düşünürəm ki, gələcəkdə sınıfları optimallaşdırma bəhanəsi ilə belə komplektləşdirmək istəyirlər. Niye?

Təhsildə əmək haqqı fonduna qənaət etmək üçün. Təhsilin büdcəsi il-bəl artdığı döñəmdə niyə əmək haqqı fondu artmasın ki?

Görünür təhsildə daha mühüm "layihələr" olacaq, onları maliyyələşdirmək üçün.

Deputatların da sual etdiyi kimi, əvvəlki illərdəki yüz milyonlarla manatın hansı "layihə"lərə xərclənməsinə, təhsilə verdiyi fayda haqqında suallar niyə hələ de cavablanmayıb?

"Mən bilirəm, siz məktəblərdə dərs keçmirsiniz" (E. Əmrullayev).

Nazir bu sözü 2022-ci ilin avqustunda, BŞTİ-də məktəb direktorları ilə keçirilən iclasda deyib. İndi sınıfda 40 şagird səhbəti həm də ona işarədir ki, jurnal üzrə siyahıda nə qədər şagird olsa da, sınıflar boşdur, uşaqlar repetitor yanında, 40 yox, hətta 60 şagirdin adı jurnalda olsa da, boş sınıfda təlimin keyfiyyətə bu təsir etməz.

Bəlkə Sinqapular da bizdən bu təcrübəni əzx etsinlər?

Dos. İlham Əhmədov



Sinqapur təhsili dünyənən ən yaxşı təhsil sistemlərindən biridir. Onların təcrübəsindən çox şey öyrənə bilərdik. Amma nazirin təklif etdiyi bu ideya bəlkə də bizim təhsilə ziyan verecek ən pis nümunədir. Biz yaxşı sistemin bizə uyğun olmayan, ziyanlı tərefini niyə əzx edək ki? Məqsəd nədir? Biz əvvəlcə Sinqapurun təhsil ekosistemi ni burda qurmalo, bundan sonra o təcrübəni bura transfer etmek haqqında düşünmeliyik.

Amma Sinqapur təhsil təcrübəsini bura transfer etmek üçün də gərək on-

duran menecərlərin peşəkarlığına bağlıdır. Bizim təhsil menecərləri əgər Sinqapur təhsil sisteminin bizim üçün ən ziyanlı elementini bəyənirsə, deməli hələ yaxşı ilə pisi ayıra bilmirlər, bu təcrübəni düzgün dəyərləndirə bilirlər.

Hər bir müəllim yaxşı bilir ki, sınıfda şagirdlərlə ünsiyyət (daxili bağlılıq və qarşılıqlı təsir) yaratmasa, eks-elaqə qurmasa fəaliyyəti səmərəsiz olar. Bu iki şərti 40 nəfərin iştirak etdiyi sınıfda reallaşdırmaq mümkün olarmı?

Digər tərəfdən Sinqapurda onlayn

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmet Hacıyev Almanıyanın "Berliner Zeitung" qəzeti nə müsahibə verib.

Parallel.az AZERTAC-a istinadən müsahibəni təqdim edir:

- Cənab Hacıyev, "Reuters" agentliyinin dekabrın 19-da verdiyi məlumatla görə, siz demisiniz ki, Ermənistanla Azərbaycan arasında münaqişə 35 ildən sonra başa çatıb. Azərbaycan hazırda "sülhün təmin olunması" strategiyasını həyata keçirir. Həmçinin sülh sazişinin imzalanmasının çətin olmadığı bildirilib. Ermənistanla sülh sazişi real olaraq nə vaxt imzalanaca bilər?

- 2020-ci ildə ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra məhz Azərbaycan beynəlxalq hüququn hamiliqla tanınmış normalarına uyğun olaraq suverenlik və ərazi bütövlüğünə qarşılıqlı hörmət olunması, bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiq edilmesi və diplomatik münasibətlərin qurulmasını ehtiva edən beş əsas prinsipi təqdim etməklə Ermənistanla sülh danışıqlarının təşəbbüskarı kimi çıxış edib.

Azərbaycan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün Ermənistanla müxtəlif məkanlarda xoşniyyətli danışıqlar aparır. Biz həqiqətən də sülh sazişinin imzalanması üçün tarixi şansın olduğunu inanırıq və bu fürsəti əldən verməməliyik. Sülh sazişinin mətni ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub, ancaq hələ də həllini gözləyən bir neçə məsələ mövcuddur.

Son vaxtlar hər iki ölkə müsbət gündəmi ilə dünyani təəccübələndirməyi bacarıb. Mən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabrın 7-də yadıldığı mühüm birgə açıqlamaya istinad edirəm. Bunun nəticəsində mübadilə sazişi çərçivəsində 34 hərbçi qarşılıqlı şəkildə azad edilib. Bundan başqa, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədiyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədiyini dəstəkləyib. Bu, Azərbaycanın və Ermənistanın vəsitiçi olmadan birbaşa ikiterəfli danışıqlar aparmağa qadir olduğunu göstərir.

- Əgər gündəm belə müsbətdirsə, siz real olaraq sülh sazişinin nə vaxt imzalanmasını gözləyirsiniz?

- Sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən və Azərbaycanın suverenliyinin tam bərpasından sonra Azərbaycanla Ermənistən arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi gündəmdən tamamilə çıxarılib. Beləliklə, hazırda biz sülh sazişinin bağlanmasına ciddi maneə görmürük. İndi biz iki ölkə arasında son 30 ilin ən sakit günlərini müşahidə edirik. Hər iki ordu öz kəzarmalarına qayıtdığı gündən hətta atışma da baş vermir. Bu yaxınlarda Azərbaycan Prezidenti ilə Ermənistənən baş naziri arasında Sankt-Peterburqdə baş tutan qeyri-resmi görüş də müsbət məcrada keçib. Amma konkret tarix barədə danışmaq bir qədər çətindir, çünki prosesi yekunlaşdırmaq üçün Ermənistən və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var. Düzünü desəm, mən düşünmürəm ki, hər hansı

formatda əldə olunub.

- Dekabrın 6-da Prezident Əliyev Azərbaycandan Naxçıvan anklavına "asan gedis-golis"lə bağlı çağırış edib. Orada "yoxlamalar və müdaxilələr" olmamalıdır. Bu, Azərbaycanın legitim hüququdur. Bu, gömrük və sərhəd nəzarəti olmadan nəqliyyat əlaqəsi deməkdir mi? Bu iddianın Azərbaycanın legitim hüququ olması barədə müddəəsi qüvvədə olan beynəlxalq hüququn hansı müddəəsinə istinad edir?

- Azərbaycanın Naxçıvan regionu 30 ildən ki, blokadadadır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Ermənistən vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklerin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədile Azərbaycan Respublikasının qərbi rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələ-

Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir". Azərbaycan bu maddəni belə sərhəd edir ki, Ermənistən gömrük və sərhəd nəzarətinə intina edəcək?

- Sualınıza qısa cavab olaraq, bəli deyirəm. Məhz buna görə də sənəddə sərnişinlərin və yüklerin "maneəsiz" hərəkəti ifadəsi işlənir. Bu, Ermənistənən imzaladığı öhdəlikdir. Bununla belə, bir məsələyə aydınlıq getirmək lazımdır ki, biz malların gömrük və sərhəd nəzarətindən yalnız Azərbaycanın əsas hissəsində Naxçıvan Muxtar Respublikasına daşındığı zaman azad edilməsini gözləyirik. Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, tətbiq olunan gömrük və sərhəd nəzarəti Ermənistən tərəfindən təmin olunacaq.

- İstinad edilən 9-cu maddə, həmçinin qeyd olunur: "Nəqliyyat əlaqəsi üzrə nəza-

lərini Ermənistənən hüquqmühafizə orqanlarının rəhmi-nə buraxa bilmərik. Bizim narahatlıqlarımızın əsası var. Bu il İrəvanda Ermənistən baş nazirinin iştirakı ilə keçirilən ağır atletika yarışında Azərbaycan Bayrağı yandırılıb. Dumanlı havada itən Azərbaycan əsgərinin Ermənistənə vəhşicəsinə döyülməsi ilə bağlı internetdə coxlu kadrlar var.

Ancaq önemli olan Ermənistənən həqiqətən də bu layihədə maraqlı olub-olmamasıdır. Xoşniyyətli istək olduqdan sonra texniki məsələlər yaradıcı təfəkkür vasitəsilə tapılabilir. Velosiped icad etməyə ehtiyac yoxdur. Ermənistəndən keçən marşrut İrəvanın öhdəliyidir və onlar buna əməl etməlidirlər. Başqa sözə, "Pacta sunt servanda" (Razi-laşmalar yerine yetirilməlidir).

Beynəlxalq təcrübə, huma-nitar prinsiplər də Ermənis-

Hikmət Hacıyev: "Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır"

vaxt qrafiki qoyub, məhdud zaman çərçivəsində işləmək düzgün olardı.

- Hər iki ölkə sərhədin demarkasiyası və Zəngəzur dəhlizinin yekun həlli olmadan sülh sazişi bağlamağa hazırlır mı?

- Sərhədin delimitasiyası texniki və vaxt aparan uzun prosesdir, sülh sazişi isə çətin deyil və sadəcə olaraq, dövlətlərə münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərinin qarşılıqlı şəkildə qəbul olunmasına əsaslanır. Fikrimizcə, sülh sazişi sərhədin delimitasiyasından asılı olmamalıdır.

Sülh sazişi ilə sərhədin delimitasiyası və demarkasiyası barədə danışıqlar paralel getse də, bunlar iki fərqli formatda aparılır. İndiyədək hər iki ölkənin delimitasiya üzrə komissiyaları prosesin əsaslarını müzakirə etmək üçün beş dəfə görüş keçirib. Sonuncu görüş bu ilin noyabrunda Azərbaycan-Ermənistən sərhədində baş tutub. Bu görüş zamanı tərəflər Ermənistən və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinə dair razılışdırma işinə başlanılması və komissiyalar arasında görüşlərin intensivləşdirilməsi barədə razılığa gəliblər. Biz bu razılışmanı da müsbət eləmet kimi qiymətləndiririk, ən azı ona görə ki, bu, ikitərəfli

rinin təhlükəsizliyinə zəmanət vermək barədə öhdəlik götürüb. Prezident İlham Əliyev bu öhdəliyə istinad edib.

Azərbaycan Naxçıvanla lazımi əlaqənin yaradılmasında maraqlıdır, ancaq Ermənistən öhdəlik götürməsinə baxmayaraq, artıq üç ildir ki, bu prosesə mane olur. Ona görə də Azərbaycan artıq İranla onun ərazisindən keçən alternativ marşrut barədə razılığa gəlib. Biz Ermənistən tərəfinin öz öhdəliyini yerinə yetirməyə hazır olmasına və kommunikasiya marşrutlarımızı şaxələndirmək üçün hər fürsətdən istifadə etməsini gözləmə niyyətində deyilik.

- Siz Ermənistən, Azərbaycan və Rusiya arasında imzalanmış Bəyanatın 9-cu maddəsini nəzərdə tutursunuz: "Ermənistən Respublikası vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklerin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərbi rayonları və Naxçıvan



rəti Rusyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Bu arada Rusiya-Ermənistən münasibətləri xeyli soyuyub. Azərbaycan nöqtəyi-nəzərindən, 2020-ci ildəki bənd sizin üçün hələ də aktualdır mı?

- Mən Rusiya-Ermənistən münasibətlərini şərh etmə istəmirdim. Vurğulamaq istədiyim odur ki, ortada danılmaz konkret faktlar var. Əvvəla, Ermənistən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvdür. İkincisi, Ermənistən sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin qoşunları qoruyur. Üçtərəfli Bəyanatda xüsusi olaraq Federal Təhlükəsizlik Xidmətinin qüvvələrinə istinad edilir. Amma burada mənim vəzifəm bölgədə sərhəd qoşunlarının müdafiəcisi kimi danışmaq deyil. Bizim narahatlılığımız ondan ibarətdir ki, biz Azərbaycan yüklerini və sərnişin-

tandan Naxçıvanı Azərbaycanın əsas hissəsindən blokada almayı dayandırmağı tələb edir. Hələlik biz Ermənistəndən heç bir səy görmürük. Əksinə, Ermənistən "Sülhün kəsişməsi" layihəsinin təşəbbüskarı olmaqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyində boyun qaçırmaga və yalandan özünü regional blokadan açılmasını fəal şəkildə dəstəkləyən tərəf kimi təqdim etməyə çalışır. Ancaq reallıqda isə regionda kommunikasiyanın açılmasına hələ də mane olan məhz Ermənistəndir.

- "Ermənistən ucqar cənubundan keçən nəqliyyat əlaqəsi" dedikdə Ermənistən-İran sərhədi boyunca köhnə sovet marşrutunu, yoxsa daha şimalda yerləşən dəhlizi nəzərdə tutursunuz?

- Sovet dövründə və hətta ölkələrimizin müstəqilliyinin ilk illərində istismarda olan dəmir yolu ilə keçməli olan ən qısa marşrutu nəzərdə tuturraq, bu marşrutla sonuncu yük qatarı 1992-ci ildə keçib. Ermənistən bu dəmir yolu elaqəsinə bərpa etməkdə maraqlı olduğunu desə də, onlar paralel magistralın tikintisində qarşı çıxırlar və bunun əvəzində Azərbaycana uzun, əlverişsiz və hava şəraitində asılı olan şimal marşrutunu təklif edirlər. Bu, bir daha Ermənistənən nəqliyyat əlaqələrini açmaq istəmədiyini nümayiş etdirir.

Azərbaycanda "Kərimə" dövləti qurmaq istəyən dəstə üzvləri - Xeqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Telegraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənova-nın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zaur Kərimov ifadə verib. O bildirib ki, Tərətə rayon saknidir, 97 sayılı Tərətə-Naftalan-Goranboy seçki dairəsində aparıcı mütəxəssis vəzifəsində işləyir.

Zaur Kazımovun sözlerinə görə, təqsirləndirilən Sənan Məmmədov onun bacanağıdır: "Digər təqsirləndirilən şəxslər-dən Xeqani Məmmədov, İqbal Axundov və Anar İsayevi də Tərətə saknları kimi tanıyıram. Digər təqsirləndirilənləri tanımıram. Bu hadisələrlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılmışam, orada məndən ifadə alıblar."

Orada məndən soruştular ki, İqbal Axundovla nə münasibət var? Mən də ifadəmdə qeyd elədim ki, Bəxtiyar Bayramovla bağlı münasibətlərimiz yaranmışdı. Bəxtiyar sosial şəbəkədə status yazmışdı. Mən də buna etiraz etmişdim. Buna görə mübahisələrimiz olmuşdu. Məni sosial şəbəkədə dostluqdan çıxarmışdı. Mən də bununla bağlı İqballa əlaqə saxladım, Bəxtiyarın yanlış yolda olduğunu, mübahisələrimiz yarandığını dedim. İqbal da bizi barışdırmağa çalışıdı.

Daha sonra şahid dövlət ittihamçısının suallarını cavablandırıb. Dövlət ittihamçısının Bəxtiyar Bayramovun sosial şəbəkədə hansı mövzuda status yazması, hansı səbəbdən onların mübahisələrinin yaranması barədə verdiyi sualları belə cavablandırıb: "44 günlük Vətən müharibəsindən sonra Bəxtiyar Bayramov sosial şəbəkədə yazmışdı ki, Azərbaycana İŞİD üzvlərini gətiriblər, Ermənistana müharibəyə başlayacaqlar, Azərbaycan qan gölünə çevriləcək, Türkiyə də yanımızda olmayacaq.

Mən bu statusa bir vətəndaş kimi etiraz etdim. Bununla bağlı sosial şəbəkə üzərində mübahisələrimiz yarandı. Mən onu kəskin tənqid etdim. Ona dəstək verənlər də oldu. Mən də İqbali dini baxışlı bir şəxs kimi tanırdım. Ona zəng etdim, Bəxtiyarın hərəkətləri barədə danışdım. İqbal da bizi barışdırmaq mövqeyinde oldu. Çünkü mən həmin ya-zılan statusa etiraz edəndən so-

nra təhdid olundum".

İqbal Axundov şahidin düz danişdığını deyib: "Zaur özü mənə zəng etmişdi. Mən də onları barışdırmaq istəmişəm. Zaurla Bəxtiyarın arasında nə olub, onu mən dəqiq bilməmişəm. Demişəm ki, hamımız Tərətə saknlarıyik, mehribən olaq".

Şahid Zaur Kazımov deyib ki, Bəxtiyar Bayramovla universitetdə bir yerde təhsil alıblar: "O vaxt bizim heç birimiz ibadətlə məşğul olmurduq. Sonradan mən də, Bəxtiyar da ibadətlə məşğul olmağa başladıq. Bəxtiyarın hazırda İranda olduğunu deyirler. Deyilənə görə, dini təhsil alır".

Suallara cavab verən şahid deyib ki, Sənan Məmmədovla qohum kimi münasibətleri yaxşı olub: "Amma onunla dini müstəvidə söhbətlərimiz olmayıb. Çünkü o, fərqli fikirdə olub. Mən də onunla bu mövzuda danışmamışam".

Şahid bildirib ki, təqsirləndirilən Arif Cümşüdov tərəfindən təhdid olunmasını bilmeyib.

Daha sonra Zaur Kazım-

Buna görə mənimlə mübahisələr yaranırdı. Arif adlı şəksi isə şəxsən tanımamışam. Onun ad-soyadını bilməmişəm. Ona görə də Arif Cümşüdov adlı şəxs tərəfindən təhdid olduğunu demişəm. Amma onun kim olduğunu bilməmişəm".

Şahid deyib ki, təqsirləndirilən şəxslərin İran meylli olduğunu bildirməyib.

Daha sonra Baş Müteşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Tural Yusifov ifadə verib. Bildirib ki, idarədə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxslərdən Tərzan Qaraşov və Anar İsayevin tutulmaları ilə bağlı əməliyyatlarda iştirak edib.

Tural Yusifovun sözlerinə görə, Anar İsayevin tutulması üçün əməliyyat qurulub ve o, Hövsan qəbristanlığının yanında saxlanılıb. Həmin vaxt Anar İsayevin üzərində narkotik vəsitə aşkar olunub. Evində aparılan axtarış zamanı isə dini təbliğatı təşkil edən kitablar aşkarlanıb və götürülüb.

Anar İsayev şahidin yalan-

məzmunlu müraciətlərə cavab verilib.

Növbəti proses yanvarın 30-da davam edəcək.

Qeyd edək ki, İranda yaşayan, həmin ölkənin xüsusi idarəmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərətə rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində əla alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə həkimiyətin əla keçirilməsi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idare olunan "Kərimə" dövlətinin qurulması məqsədile "müqavimətçi dəstə" yaratması barədə tapşırıqlar veriblər.

Arif Cümşüdov verilmiş tapşırıqlar esasında ətrafında olan dini radikalizmi təbliğ edən tənisi - Tərzan Qaraşov, Sənan Məmmədov, Xeqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yiğincəqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayra-



Asif Nərimanlı:
Azərbaycan iki iddia ilə ittiham olunur

Blinken Azərbaycanı "dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi nəzərət altında olan ölkələr siyahısına" daxil etdiklərini bəyan edib. ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) 2023-cü il hesabatında da Azərbaycan iki iddia ilə ittiham olunur:

- Qarabağda xristian dini irsinin qorunmadığı, erməni əhalisinin hüquqlarının pozulduğu iddia edilir;

Halbuki, işğal dövründə Azərbaycanın dini abidələri tamamilə məhv edilib, məscidlər donuz damına çevrilib. Bu faktların dili getirilmədiyi halda ermənilərin dini hüquqlarının pozulmasından bəhs olunması hesabata şübhə ilə yanaşmağa əsas verir.

- Azərbaycanda İrana bağlı şəbəkəyə (Müsəlman Birliyi, "Hüseyniyyun" qruplaşmasının tərəfdarları) qarşı keçirilən əməliyyatlar dini etiqad azadlığının pozulması kimi qeyd olunur, hebs edilən İran casusları "vicdan məhbusu" adlandırılır;

USCIRF-nin bundan əvvəlki hesabatlarında da İrana bağlı şəbəkəyə qarşı addımlar din azadlığının pozulması olaraq göstərilir.

Bu məqam xüsusi maraqlıdır və həmisi bir sualı ön plana çıxarı: İranla düşmən mövqədə olan ABŞ Azərbaycanda molla rejimine işləyənləri niyə müdafiə edir? Yaxud dünyəviyikdən yana olan Vaşington Azərbaycanda "şəriət hökuməti" qurmaq istəyənləre (Iranın dini qüvvələrinə bağlı olanlar bunu gizlətmirlər) niyə bu formada dəstək verir?

Cari hədəfin rəsmi Bakıya təzyiq məqsədi daşıdığı bəlli-dir, xüsusi regional proseslər fonunda bu aydın görünür. Lakin burada kökləri daha dərinə gedən səbəblər də var.

Birinci, Azərbaycanda "dini müxalifətin" formalşaması planıdır: siyasi-ideoloji olaraq Qərbe yaxın liberal müxalifətin xüsusiyyətindən 2005-ci ildən sonra yüksəlmiş keçən "siyasileşmiş dindarlar"la dərin əməkdaşlığı da bundan qaynaqlanırdı;

İkinci, tarixi ənənənin davam etdirilməsidir: İranda 1979-cu il İslam inqilabının əsas hədəflərindən biri SSRİnin sərhədlərində dini rejimin yaradılması, kommunizmin yayılması yönə səddin çəkilməsi idi, indi hədəflər dəyişsə də, bu coğrafiyada "siyasi İslamın" dəstəklənməsi ənənəsi davam etdirilir;



"Yazmışdı ki, Azərbaycan qan gölünə çevriləcək, Türkiyədə..." - "Kərimə" işi

vətim var? Mən də ifadəmdə qeyd elədim ki, Bəxtiyar Bayramovla bağlı münasibətlərimiz yaranmışdı. Bəxtiyar sosial şəbəkədə status yazmışdı. Mən də buna etiraz etmişdim. Buna görə mübahisələrimiz olmuşdu. Məni sosial şəbəkədə dostluqdan çıxarmışdı. Mən də bununla bağlı İqballa əlaqə saxladım, Bəxtiyarın yanlış yolda olduğunu, mübahisələrimiz yarandığını dedim. İqbal da bizi barışdırmağa çalışıdı.

Daha sonra şahid dövlət ittihamçısının suallarını cavablandırıb. Dövlət ittihamçısının Bəxtiyar Bayramovun sosial şəbəkədə status yazması, hansı səbəbdən onların mübahisələrinin yaranması barədə verdiyi sualları belə cavablandırıb: "44 günlük Vətən müharibəsindən sonra Bəxtiyar Bayramov sosial şəbəkədə yazmışdı ki, Azərbaycana İŞİD üzvlərini gətiriblər, Ermənistana müharibəyə başlayacaqlar, Azərbaycan qan gölünə çevriləcək, Türkiyə də yanımızda olmayacaq.

Mən bu statusa bir vətəndaş kimi etiraz etdim. Bununla bağlı sosial şəbəkə üzərində mübahisələrimiz yarandı. Mən onu kəskin tənqid etdim. Ona dəstək verənlər də oldu. Mən də İqbali dini baxışlı bir şəxs kimi tanırdım. Ona zəng etdim, Bəxtiyarın hərəkətləri barədə danışdım. İqbal da bizi barışdırmaq mövqeyinde oldu. Çünkü mən həmin ya-zılan statusa etiraz edəndən so-

danışdığını deyib: "Necə ola bilər ki, əlində Quran kitabını gəzdirən adamın üzərindən narkotik olsun? Ağ yalandır. Mənə sözə təzyiq ediblər".

Daha sonra əməliyyatçı Ənvər Şixiyev ifadə verib. O, Sənan Məmmədov və Xeqani Məmmədovun saxlanılması üçün keçirilən əməliyyatda iştirak etdiyini deyib.

Şahidlərin dindirilməsi başa çatıqdən sonra İqbal Axundovun vəkili deyib ki, müvəkkilinin səhhətində problemlər var. Penitensiar Xidmətin və Bakı İstintaq Təcrirdaxasının rəhbərliyinə müraciət etsələr də, bu məsələyə səthi yanaşılıb. Vəkil bununla bağlı məhkəmənin göstəriş vermesini istəyib. Hakim müvafiq tədbir görüləcəyini deyib.

Hakim dənə sonra deyib ki, təqsirləndirilən Tərzan Qaraşovun valideynləri tərəfindən ayrı ayrı qurumlara yazdıqları müraciətlər məhkəməyə daxil olub. Hakim bildirib ki, eyni

movun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.

Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığı cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə "Kərimə" dövlətinin qurulması üçün "müqavimətçi dəstə" təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini və edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədi ilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.

Saxlanılan şəxslər özlərini cəmiyyətdə "dindar" kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşığı mərasimlərdə İran və dini radikalizm lehine təbliğat apararaq Azərbaycanda formalşmış tolerantlıq ənənələrinə xələl getirmək üçün xaricdən alıqları tapşırıqları yerinə yetiriblər.

Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkilde gəndərilen narkotik vasitələrin satışı təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğine və digər pozululuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.

Müəllif: Hacı Zeynalov

Əvvəli səh.8-də

- Belə bir nəqliyyat dəhlisinin Ermənistanın suverenliyini və Ermənistan-İran əlaqələrini məhdudlaşdırmasının qarşısını necə almaq fikrindəsiniz?

- Biz Ermənistan ərazisi ilə daşımaları nə Ermənistanın suverenliyinə, nə də Ermənistan-İran əlaqələrinə tehlükə kimi görmürük. Çünkü Azərbaycandan Naxçıvana - Ermənistanın ucqar cənubundan keçən nəqliyyat əlaqəsi Ermənistanla İran arasında olan ticarət yoluna təsir etməyəcək. İki marşrut bir-birinə mane olmadan kəsişir. Əgər siyasi iradə mövcuddursa, məqbul üşsəllər tapmaq həmişə mümkündür. "Dəhliz" termini Ermənistəni qorxutma-malıdır, çünki bu, nəqliyyat marşrutları kontekstində geniş istifadə olunur. Bu nəqliyyat əlaqəsi Ermənistəni İranla sərhədindən məhrum etməyəcək. Bu marşrut Ermənistəni iki hissəyə də bölməyəcək. Təessüflər olsun ki, bununla bağlı xüsusən də bəzi Qərb mediasında ölkəmə qarşı geniş şər-böhtən kampanyasının aparıldığını görürük.

- Ermənistənin baş naziri Nikol Paşinyan Ermənistən ərazisində Azərbaycanla Naxçıvan və ya Türkiyə arasında bir neçə şərq-qərəb əlaqəsinin yaradılması təklifi ilə çıxış edib. Bakının bununla bağlı mövqeyi necədir?

- Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri - Qarabağın və Şərqi Zəngəzurun Ermənistən tərəfindən qeyri-qanuni işğali səbəbindən Ermənistən regionumu-zun əsas enerji və kommuniki-siya layihələrinən kəndən qalib. Ermənistən uzun illər özünü təcrid vəziyyətində saxlayıb. Azərbaycanla Ermənistən arasında münasibətlərin normallaşması prosesi çərçivəsində regional kom-munikasiyaların açılması üçün müxtəlif layihələr də müzakirə oluna bilər. Ermənistən ərazisində Naxçıvana nəqliyyat xəttinin istifadəyə verilməsi Ermənistənin Orta Dəhliz layihəsinə daxil edilməsində mühüm rol oynayacaq. Ancaq Ermənistən nəhayət ki, nə istədiyini aydın şəkildə bəyan etməlidir.

- Gömrük və sərhəd nəzərəti olmayan Zəngəzur dəhlisinə tələbin Orta Dəhlizin reallaşmasını longitəmisi riski mövcuddurmır? Belə bir siyaset Çindən tutmuş Avropa-paya qədər maraqlı tərəfləri Azərbaycana qarşı qoymaq riski yarada biləmi?

- Artıq üç ilə yaxındır ki, Azərbaycan Ermənistən Naxçıvanla nəqliyyat əlaqəsini təmin etmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə

yetirməsini gözləyir. Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırlıq. Biz, həmçinin Dünya Gömrük Təşkilatını öz nou-hau və standartlarını

lari həvəsləndirməsi və onlar üçün imkanlar yaratması istiqamətində fəal addımlar atmağa çağırıb. Azərbaycan hökuməti bu çağırışa cavab olaraq hansı addımlar atmağı planlaşdırır?

- Azərbaycanın Qarabağ

H.Hacıyev: "Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır"

bölməmek üçün dəvət etmiş-dik. Lakin Azərbaycan heç vaxt bütün səylərini bir istiqamətdə qurmur, ona görə də biz paralel olaraq alternativ həllər üzərində işləyirik. Biz, həmçinin Bakı-Tbilisi-Qars dəmir yoluğun ötürüçülüq qabiliyyətini ilde 5 milyon ton açaqdırmaq istiqamətində işlər görürük. Biz iranlı tərəfdəşərimizla birlikdə İran ərazisindən keçmək Naxçıvana alternativ marşrut yaradırıq. İrəvanın bu halda yeni regional kommunikasiya layihəsindən

bölgəsində Ermənistən silahlı qüvvələrinə qarşı həyata keçirdiyi 23 saatlıq antiterror tədbirlərindən dərhal sonra ölkəmiz Qarabağın erməni sakınlarının Azərbaycan dövlətinə reinteqrasiyası üçün portal yaradıb. Bu barədə Azərbaycan Prezidentinin Administrasiyasının mətbuataya yaydığı məlumatda bildirilib və həmçinin bu məsələ regional mediada geniş yer alıb.

Azərbaycan qurur hissi ilə qeyd edir ki, BMT-nin üç missiyası və Beynəlxalq Qırımı

sambleyasındaki bəyanatında "ermənilərlə azərbaycanlılar arasında etnik uyğunsuzluqdan" danışmışdı. AŞPA rəsmiləri bəyan ediblər ki, "Avro-pa Şurası yarandığı gündən indiyədək heç vaxt "etnik uyğunsuzluq" ifadəsini eştir-

məqsədləri, sadəcə olaraq, Ermənistanın doğma torpaqlarına sülh yolu ilə qayıtmadır.

Siz humanitar yaralar barədə qeyd etdiniz. Həqiqətən də Qarabağ münaqışəsi Azərbaycan xalqının faciəsinə çevrilmişdir. Bir milyondan artıq azərbaycanlı qacqın və məcburi köçkü vəziyyətinə düşüb. Yüz minlərlə insanın taleyi məhv edilib. Dörd minə yaxın azərbaycanlıların taleyi hələ də naməlum olaraq qalır. Azərbaycanda valideynlər var ki, itkin düşən öğullarının şəkillərini öz məzar daşlarının üzərinə həkk etməyi mənəvi təselli olaraq vəsiyyət edirlər. Siz özünüz də regiona sefər etmisiniz və bu işgalin Azərbaycan şəhərlərini, kəndlərini nəyə əvirdiyini görmüsünüz. Bir vaxtlar inkişaf edən şəhərlər tamamilə məhv edilib və onlar artıq mövcud deyildir. Əvəzində isə erməni işgalçılari dəqiq minə xəritələri olmadan bize bir milyondan çox minadan ibarət ölümçül miras qoyublar. Təsəvvür edirsiniz ki, XXI əsrde azərbaycanlılar öz suveren ərazilərində minə partlayışlarının qurbanına çevrilirlər. Hazırda azərbaycanlıların qarşısında ərazilərin minnaldan təmizlənməsi, infrastrukturun bərpası, yaşayış və iş şəraitinin yaradılması və əhalinin geri qaytarılması kimi böyük bir vəzife dayanır.

Diger humanitar yara isə mədəni ərsimiz - abidələrimizin, məscidlərimizin, qəbiristanlıqlarımızın məqsədyönlü şəkildə dağıdılmasıdır. Məscidlərimiz donuzların və ineklərin saxlanması üçün tövle kimi istifadə edilib. Ermənistən bununla Azərbaycan xalqının izini silməyə çalışıb.

- Dediniz ki, hər iki ölkə vasitəciziz məhsuldar danışqlar aparmağa qadirdir. Sizin təcrübənizdə hansı format daha effektividir: Azərbaycan-Ermənistən danışqları, qonşu İran, Rusiya və Türkiyə ilə 3+3 formatı, yoxsa Qərbin iştirakı ilə danışqlar, istər ABŞ, istərsə də Aİ olsun?

- Hər bir formatın öz üstünlükleri var və onların effektivliyini müqayisə etmək düzgün olmaz. Müxtəlif məhələlərdə müxtəlif formatlar bize irəli getməyə imkan verib və biz iştirak edən bütün vasitəcılərə minnətdarlıq. Məkan bizim üçün önemli deyil, ən əsası nəticədir. Biz nəticəy-önümlü danışqların tərəfdarıyiq. Prinsipcə, biz səmimi vasitəciliyin əleyhine deyilik, lakin birbaşa danışqlara üstünlük veririk. Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılır.



kəndə qalması yalnız onun öz siyasetindən asılı olacaq.

Onu da deyim ki, İran ərazisindən keçən nəqliyyat layihəsinin reallaşması Ermənistəndən keçən marşrutun gündəmdən çıxarılmaması demək deyil. Biz bu istiqamətdə Ermənistən işləməye hazırlıq. Daha çox alternativin olması həmişə daha yaxşıdır.

Ermənistən vasitəsilə Naxçıvana nəqliyyat əlaqəsi onun suverenliyinə təsir etməyəcək. Bu mövzu ətrafında yaranmış isteriya tamamilə əsassızdır.

- Dağlıq Qarabağ münaqışında, beynəlxalq hüquq çərçivəsində sərhədlər bərpa edilib, lakin dərin humanitar yaralar qalmaqdadır. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanı Dağlıq Qarabağın etnik erməni əhalisinin geri qaytması üçün "etimad mühiti və maddi şərait yaratmağa", o cümlədən Azərbaycanın on-

Xaç Komitesi (BQXK) tərəfdən öz təsdiqini tapdıgi kimi ildirimsüretli antiterror tədbirləri zamanı və ondan sonrakı dövrde mülki şəxslərə qarşı zorakılıq halları qeydə alınmayıb. Azərbaycan hərbi əməliyyatların dinc əhaliyə zərər vurulmadan necə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirib.

Başqa sözə desək, dinc əhalinin olduğu yerdə qalması üçün hər cür şərait yaradılmışdı. Buna baxmayaq, erməni sakınların eksəriyyəti Qarabağı tərk etmək qərarına gəldilər. Sadəcə olaraq, onlar Azərbaycan Bayrağı və vətəndaşlığı altında yaşamaq istəmirələr və bu, onların bölgəni tərk etmək barədə qərar vermələrinə səbəb olub, əsasən azərbaycanlılara qarşı etnik nifrete görə. Yeri gəlmışkən, iyirmi il əvvəl Ermənistən sabiq prezidenti Robert Köçəryan sizin istinad etdiyiniz Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanı Dağlıq Qarabağın etnik erməni əhalisinin geri qaytması üçün "etimad mühiti və

maddi şərait yaratmağa", o cümlədən Azərbaycanın on-

teqrasiya portalı fəaliyyətini davam etdirir.


Eyni zamanda, Ermənistən etnik təmizləmə siyaseti nəticəsində Ermənistanın kompakt şəkildə yaşadıqları məskənlərindən kütłəvi şəkildə qovulmuş yüz minlərlə azərbaycanlıların geri qaytmaq hüququnu rədd etməsi narahatedici məqamdır. Ermənistən baş naziri onları "Ermənistənin milli təhlükəsizliyinə təhdid" adlandırib ki, bu da tamamilə qəbul edilməzdir. Bir tərəfdən "sülh dövrü" elan etmək, digər tərəfdən də öz tarixi vətənlərinə qayıdır yaşıamaq istəyən azərbaycanlı qacqınları "ölkənin milli təhlükəsizliyinə təhdid" adlanırmadır.

Ermənistəndən qovulmuş azərbaycanlı qacqınları temsil edən Qərbi Azərbaycan İcması hər zaman Ermənistən suverenliyinə və ərazi bütövlüyüne tam hörmətlə yanaşdığını vurgulayır. Onların

ƏƏSMN və tabeliyindəki qurumların Qarabağ əllilərinə, qazılərə, şəhidlərə, pensiyaçılara "səlib yürüşü" hələ də sürür. Başına gələn başmaqçı olar, deyiblər, 10 aydır 1 BiiM-in dövlətin adından çıxardığı 05.07.2017 tarixli, 2-1(81)-1889/17 sayılı qərarla pensiya- ma əlavə olunan 110 manatı 01.04.2023-cü ildən DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının mənimsəyib yemesinə qiyət verilmir. 1-ci dərəcəli Qarabağ əllinin pensiyasının məmür yeminə çevrilməsinə nə Azərbaycan Respublikasının Prezidentinin köməkçiləri, nə insan hüquqları üzrə müvəkkili, nə Nazirlər Kabinet, nə Baş prokurorluq, nə Maliyyə Nazirliyi, nə Hesablaşma Palatası, nə məhkəməsi, nə parlamenti son qoyur. Hamisi şikayəti barəsində şikayət edilən quruma göndərməklə işini bitmiş sayıv və mənimsəmə faktına Konstitusiyaya zidd olaraq haqq qazandırılır. Növbədənənar prezident seçkilərinin təyin olunması ilə sosial yeyintinin dayanacağına olan ümidi də doğrulmadı. Əksinə, DSMF yetkililəri borcu olundular 6 il qabaqkı məhkəmə qərarını gizlətməklə sosial müdafiə adına MƏNİMSƏMƏ ilə meşgul olduqlarını ortaya qoyublar. Elə bil DSMF- Dövlət Sosial Müdafiə Fondu yox,

Dövlət Sosial Müdafiə, yoxsa mənimsəmə fondu?

DSMF pensiyaları qanunu (düz) tətbiq etməməklə mənimsəyir



SOSİAL MƏNİMSƏMƏ FONDUDUR! (?)

İndicə DSMF sədrinin müavini Zəka Mirzəyevin 26.12.2023 tarixli NK Aparatin-dan daxil olan 22.11.2023 tarixli məktubuna qanunsuz cavabını aldım. Birinci qanunsuzluq müraciətən ən gec 15 günə cavab verilməli olduğu halda, bir ay dörd günə cavab verilməsi, ikinci müraciətin özünün saxtalışdırılması, məhkəmə qərarının gizlədilməsidir. Konstitusiyanın, "Əmək pensiyaları haqqında" qanunun düzgün tətbiq olunmaması başlıca qərəzi, öz-

başlığı, mənimsəməni bir daha ortaya qoyur. Konstitusiyaya hörmətsizliyə baxın, dövlətin adından çıxarılan məhkəmə qərarını borcu gah ləğv edir, gah gizlədir! (?) Elə bil heç belə məhkəmə qərarı olmayıb! Hələ üstəlik 110 manatın kəsilməsini Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə zidd olaraq "Əmək pensiyaları haqqında" qanunun 15 il qüvvədə olan 19-cu maddəsinin 2021-ci ildən ləğv edilməsi ilə əsəsləndirir. Onda bu Konstitusiya nəyə gərəkir? ƏƏSMN-in, DSMF-in... hüquq doktorları başbilənləri bil-

mir ki, qanunun geriye qüvvəsi yoxdur? Deyəsən bilmirlər, bilsəydi, dövlətin adından çıxarılan məhkəmə qərarını "ləğv edib", gizlədib borclu olduları iş üzrə təlebkar 1-ci dərəcəli Qarabağ qazisindən 3188 manat tələb etməzdilər. Bu hələ hərasıdır, DSMF sədrinin müavini adından Prezidentin 23.12.2021 tarixli Fərmanı ilə hərbi qulluqçu pensiyaçılara pensiyalarına əlavə olunmalı 20 faiz əlavənin verilməməsini "Əmək pensiyaları haqqında" qanuna 13.05.2022 tarixli qanunla əlavə olunan 1.0.19 maddəsi ilə, 05.11.2022 tarixli qanunla 29.2 maddəsinin ləğv olunması ilə izah edirlər. Tarixlərə fikir verin, 2021 tarixli qanunu ona görə tətbiq etmirlər ki, bir il sonrakı 2022 tarixli qanun(lar) prezident fərmanını qüvvədən salıb! (?) Bəs qanunların icrasına və tətbiqinə nəzarət etməli olan baş prokurorluq bir yana, Maliyyə Nazirliyi, Hesablaşma Palatası hara baxır? Niye açıq-ashar dələdəzluğa, maliyyə pozuntusuna qiyət verilmir?

Məğrur Bədəlsoy

Xüsusi Şərtlərlə Təyinat Filialı "özbasınalıq planını" artıqlaması ilə yerinə yetirib

Baş prokurorluq özbasına-lıdan şikayətlərə qadağanı "izahla "malalayır"


DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyaları özbasınalıqla, dələdəzluqla düz hesablanmasıın yaşı illərlə ölçülür. Bu çoxillik özbasınalığa isə ele illərdir özbasınalıqla cavab verilir. Özbasınalığa baxın, 1-ci dərəcəli Qarabağ əllinin pensiyasının qanunvericiliyin tələbinə uyğun hesablanmasından, hətta "Əmək pensiyaları haqqında" qanunun 26.1 maddəsinə zidd olaraq əvvəller təyin edilmiş pensiyasının azaldıldıqdan şikayət edir, DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə 6 il qabaqkı məhkəmə qərarı ilə ayrılan əlavəni də qərəzlə özbasınalıqla kəsir! (?) Halbuki, birinci, dövlətin adından çıxarılan məhkəmə qərarı ilə ayrılan pensiya məbleğini heç dövlətin (başçı, parlamenti, məhkəmə) özü də kəsə bilmez və ikinci, "Əmək pensiyaları haqqında" qanunun 39.1 maddəsinə görə, pensiyadan tutmalar, pensiyasının razılığı olmadıqda, məhkəmə qaydasında gerçəklişir.

Son bir ildə özbasınalıq, qanuna zidd olaraq pensiyanın dələdəzluqla kəsilməsi faktına qiyət verilmir. Borclu Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialı nəinki məhkəməyə müraciət etmədən pensiyaya əlavəni, hətta məhkəmə qərarının özünü ləğv edir! (?) Özü də Filialın direktoru Şahin Əliyev 26.01.2023 ta-

rixli, müavini Elnur Qurbanov 22.02.2023 tarixli məktublarla pensiyanın məhkəmə qərarı ilə əlavə olunan məbleğlə hesablandığını, 30 gün müddətində məhkəməyə müraciət hüququnu izah edəndən sonra. Məhkəmə hüququna, Konstitusiyaya hörmətsizliyə baxın, Filial məhkəməyə müraciət etməyi bildirir, məhkəməyə müraciət edən kimi məhkəmə qərarı ilə ayrılan əlavəni də kəsir. Belə məhkəmə təminati özbasınalığına məhkəmənin özü də 3-5 manata qoşulur.

10 aydır DSMF-in pensiya orqanının özbasınalığı sürür. Dövlət orqanlarından ƏƏSMN-ə, oradan DSMF-ə, Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialına göndərilən şikayətlərə cavab olaraq Filialın direktor müavini Fuad Zaliev 09.01.2024-cü ildə verdiyi 26.12.2023 tarixli cavabında "özbasınalıq planı"nı artıqlaması ile yerinə yetirdiklərini bildirib. Guya "Vətəndaşların müraciətləri haqqında" qanunun 8.1.4 maddəsi Filialla "əsaslı" özbasınalıq etmeye ilde 3 dəfə haqq verir, Filial isə özbasınalığını 7 dəfə "əsaslandırdı".(?)

Bakı İnzibati Məhkəməsinin ƏƏSMN-in yanında "çalıb-oynaması" qanunlarının icrasına və tətbiqinə nəzarət etmək görevi daşıyan baş prokurorluğunun "qaynar xətt" çağrı mərkəzlərinə müraciət etməyə gətirse də, 10 aydır 161 və 961 çağrı mərkəzləri şikayətləri qeydə alımdan imtina edir. 11.12.2023-cü ildə isə 161-dən növbəti prokuror Rəşad Məmmədov 961-ə, 961-dən Xanki-



şı(vey) (bunlar qanuna zidd olaraq özlərini təqdim də etmədiklərindən, ad-soyadları da çətinlikle öyrənilir- M.B.) 161-ə müraciət etməyi məsləhət bilib və hər ikisi şikayəti qeydə almayıb. İndi baş prokurorluğun teşkilat və icraya nəzarət idarəsinin statistika şöbəsinin reisi, idarə raissinin müavini Elhur Hümbetov bu ötür-ötür özbasınalığını "malalayı" ki, "xüsusatlar dinlənilmiş və məhkəməyə və müvafiq dövlət orqanına müraciətə dair izah verilmişdir". "Malalama, izah haqqı"nın neçəyə olduğunu deyə bilməsə də, çağrı mərkəzləri haqqında qanunvericilikdə korrupsiya ilə bağlı şikay-

Maliyyə özbasınalığı, qanunların düz izah və tətbiq edilməməsinin daha bir açıq sübutu "Əmək pensiyaları haqqında" qanuna 13.05.2022 təxələt qanunla əlavə olunan 37.3.2-1 maddəsində özünü göstərir. Bu maddəyə görə, qulluq stajına görə əlliyyə və ailə başçısını itirməyə görə pensiya alan şəxslər işləməyə DAVAM EDƏRSƏ, onların pensiyaları MÜRACİƏTLƏRİNƏ əsasən yenidən hesablanır. Lakin DSMF-in pensiya orqanları bu maddəni ciblərinə uyğun izah edib tətbiq etmirlər ki, pensiyaçı işini DAVAM ETDİRİR. Özbasınalığa baxın, qanun ele işi davam etdirənlərin pensiyalarının yüksələn siyortata kapitalına uyğun yenidən hesablanması doğrulayır də! Bu özbasınalıqdə "işləməyən kateqoriya" anlayışının bilerəndən düzgün qarvanılmaması, izah edilməməsi də önemli rol oynayır. Yeni DSMF yetkililəri "işləməyən kateqoqoriya" anlayışını işi dayandırmaqla qarışdırırlar. Bəlkə biri ölenəcən işləməyi DAVAM ETDİRİR, bələ çıxır, ölüdən sonra pensiyası yenidən hesablanacaq? Dövlətin sosial təminat siyaseti belə olur? Onda bu Konstitusiya, bu qanun, bu dövlət, bu siyaset nəyə gərəkir?

Məğrur Bədəlsoy

M.Bədəlsoy



Eyni şeyi dəfələrlə edib, fərqli nəticələr gözləməyin

Mətbuatda bu il qəbul imtahanlarında keçid ballarının daha da aşağı düşəcəyi barədə proqnozlar var. Təhsil eksperti Vüsal Kərimlinin verdiyi bu proqnoz yüksək ehtimallıdır. Biz keçən il belə bir proqnoz vermişdik: "keçid balları 2030-a qədər ilbəl enəcək, bu səbəbdən ATM-nə qəbul imtahanları ləğv edilsin."

Bu mövzuda keçən il yazdığını məqalələrin linkini şərhədə veririk. ETN çox nəhaq yerə bu məqalələri (əslində ETN üçün mühüm SYX ola bilən, təhsildəki problemlərin həlli üzrə təkliflər sistemi) diqqətlə öyrənmir, öz işində nəzərə almır. Deməli təhsil məmurlarının da "... 60 % oxuduqları mətni yaxşı anlamırlar" (E.Əmrullayev), ya da təhsildə olan çoxsaylı problemlərin həllində maraqlı deyillər. Burda A.Eynşteynin məhsur deyimi yerinə düşər: "Eyni şeyi dəfələrlə edib fərqli nəticələr gözləməyin."

Bunun yalnız xeyri ola bilər təhsile. Ən azından repetitorluq xeyli azalar, məktəblər nəhayət ki, məktəb olar. Repetitorluğun azalması həm də təhsildə korrupsiyanın bir az azalmasına xidmet edə bilər.

Məlim olduğu kimi "AZƏRBAYCAN 2030" Strategiyasında insan kapitalının, innovasiyaların və təhsilin inkişafına xüsusi önəm verilmişdir. Strategiyada həmcinin 2 tədqiqat universitetinin yaradılması və 3 universitetimizin yaxın 3 ilə TOP 700 -ə düşməsi hədəfləri də var. Digər məsələ isə universitetlərə qəbul planının yaxın illərdə 75.000 nəfərə çatması gözlənilir. Bizdə əhalinin hər 100000 nəfərinə düşən tələbə sayı və ali təhsilli insanların sayı regionda ən aşağıdır. Universitetlərə qəbul planının artması bu mənada yaxşıdır. Amma məktəblərdə təhsilin durumunun çox pishaldə olması, məktəbin yükünün xeyli hissəsinin repetitorların üzərinə düşməsu, bunun isə əhalinin imkansız təbəqəsi üçün bir əlçatmaz olması təhsildə keyfiyyətə, o cümlədən qəbul imtahanlarında çox az ball toplanmasına, bələliklə də ali məktəblərin də işinə problem yaranmasına səbəb olur. Axı 200-250 ball (30 % ball) toplayan məktəb məzunu ali məktəb programlarını necə mənimseyə bilər? 11 il məktəbdə oxuyub 30 % ball toplayan tələbə 3 aydan sonra 5-6 fəndən necə 51% ball toplaya bilər? Biz niyə özümüzü aldadırıq? 60 % -70 % tələbələri zəif olan universitetlər sonra akkreditasiyadasın necə keçəcək? Onlar necə reyting qazanacaqlar gələcəkdə? ETN bütün bu suallara cavab verməlidir, problemləre aydınlıq gətirməlidir. Hesab edirəm ki, ali təhsilin kütləvileşməsinə bizim təhsil sistemi bu gün hazır deyil. Deməli "AZƏRBAYCAN 2030" Strategiyasında qəbul planının 75.000-ə çatdırılması da ETN-nin səhv qərarlar silsiləsindəndir. Bu qurumun son illər düzgün qərarlar vermesinin şahidi olmadıq heç. Bəla budur ki, ne səhvlerini görürülər, ne etiraf edirlər, ne korreksiya edirlər, ne də deyilənləri eşidirlər. Bunun ziyانını bəs kim çəkir? Təbii ki, xalq və dövlət.

Dos. İlham Əhmədov

Elm ve təhsil naziri E. Əmrullayev AzTV-də yayımlanan "Əsas Məsələ" verilişində müəyyən elmi tədqiqatların nəticələrindən danışır: "Təhsil sahəsində qısa müddətdə uğur eldə etmək çətindir. ... Azərbaycan ictimaiyyəti tədris məsələlərini müzakirə etməlidir. Amma onu da təəssüfle demək lazımdır ki, mediada aparılan monitorinqlərin nəticəsinə görə, ölkəmizdə ictimai müzakirənin keyfiyyətində də problem var".

Nazirin bu fikirlərində aydınlaşdırılmalı məqamlar var. Bu gün təhsilimin ən ciddi problemi, aparılan islahatların heç

mək lazımdır, "ucuz etin şorbası olmaz". Bunun üçün ETN belə lazımi tədqiqatları autorsinq etməlidir. Kimə? Ekspert və mütəxəssislərdən ibarət yaradılan müvəqqəti elmi texniki layihə qruplarına. Onlar da davamlı olaraq (1 il və daha çox müddədə) monitoring tədqiqatları aparmalıdır.

Nazir hələ 2021-ci ildə deyirdi ki, biz təhsil layihələrinə 550 milyon manata yaxın vəsait sərf (əslində isə israf) etmişik. Bu az məbləğ deyil, artdıq təhsil bütçəsinin 10 % dir, vaxtvar idı ki, təhsilin ümumi bütçəsi bundan az idı. Hər il təhsil bütçə-

skaut klublarının yaradılması"???) və istiqamətləri çox vaxt təhsil problemlərinin həllinə yönəlmir. Son 3 ildə olan belə müsabiqələrin təhsilə nə faydası ola bilərdi?


Əslində isə hər il bütçənin yuxarıda qeyd edilən məbləği (550 milyon) tam olaraq təhsilin elmi-metodik bazasının yaradılmasına yönəlməli idi. Yüksek səviyyəli təhsili olan ölkələrdə islahatlar belə elmi bazaya əsasən aparılır. Bizim xərici təhsilli təhsil mənecərlərimiz bu sadə həqiqəti də bilmirsə,, onda bu nə menecmentdir belə? Tətbiqi tədqiqatlar adı

allaşar.

Digər tərəfdən hanı o 550 milyonluq layihələrin nəticəsi ki, indi nazir KİV-dəki epizodik qeydlər və rəylər əsasında monitorinqdən danışır? Bu onu göstərir ki, təhsil mənecərlərinin əsas məqsədi təhsildəki ciddi problemlərin həlli deyil. Əgər belə olsaydı, həmən anonim layihələrə sərf edilən pullar, şəffaf olaraq konkret təhsil problemlərinin həllinə yönəldilərdi bu ilər ərzində.

Bu səpkili problemlər necə həll edilə bilər, əgər onlar maliyyələşmirdi? Bəs son illər maliyyələşən layihələr təhsilin han-

Təhsil islahatları niyə nəticəsizdir?



bir elmi bazaya istinad etməməsidir. Biz bunu illərdir ki, deyirik. Amma bu haqda ETN-də düşünən yoxdur. Bəs "Azərbaycan ictimaiyyəti tədris məsələlərini müzakirə etməlidir" kimi bəyanatlar niyə verilir. Əvvəller də belə gəlisi gözəl sözlər çox deyilib, amma heç bir təklif nəzərə alınmayıb. Nə vaxt sözünüzlə əməliniz eyni olacaq görəsən?

Əgər indi söhbət konkret olaraq təhsilin monitoringində gedərsə, 5,5 milyard bütçəsi olan bir qurum özü niyə monitoring tədqiqatları aparmır? Nazir deyir ki, "Elmi tədqiqatların nəticəsinə görə". Hansı tədqiqatlardır bunlar, onu kim, nə vaxt aparıb, niyə saytlarda bu tədqiqatların materialları və nəticələri yoxdur? Əgər bu fikirlər xərici tədqiqatlarara əsaslanırsa, onda bilin ki, təhsilimiz analogsuz geriləmədədir, başqa ölkələrin normal təhsil mühitində apardığı tədqiqat və eksperimentlərin nəticələri bizim üçün keçərlər deyil.

ETN əslində həm də etiraf edir ki, onların əsaslanmağa heç bir yeri tədqiqatları olmadığı üçün KİV-də olan monitoringlərə əsaslanırlar. KİV-dəki monitoringlər 1-2 mütəxəssisin rəyi ola bilər. Bu ciddi, davamlı tədqiqat, monitoring sayıla bilməz. Ciddi tədqiqatı ciddi də maliyyələşdir-

sinin 10 % belə nəticəsi məlum olmayan işlərə sərf edilirsə, bu nə idarəetmədir? Bu məbləğə təhsilimizin bütün elmi təminat problemləri həll edilə bilər, hansı ki, son 25 il də heç vaxt olmayıb.

Bu məqsədlə təhsilin bütün problemləri sistemləşdirilməli, daha sonra bu problemlər ayrı-ayrı layihələr formasında müvəqqəti elmi-texniki layihə qruplarına, təhsil yönümlü QHT-lərə tender və ya qrant formasında icraata verilməli idı. Hələlik əsasən səmərəsiz qrantların dost tənişa verilməsini, bunların isə təhsilə heç bir təsir etmədiyini görürük. Təhsil bütçəsinin cəmi 0,01 % hissəsi hansıa konkret müsabiqəyə, layihələrə sərf edilir (məktəb qrantı bura aid deyil, amma o da çox azdır). Özü də müsabiqə adları ("Təhsildə könüllü hərəkatı???"), layihələr ("Məktəblerdə

ile cüzi məbləğ (5-6 milyon) ilbəl ARTİ-yə ayrılır, hansı ki, artıq 7-8 ildir bu qurum elmi mərkəz kimi yox, əsasən tədris mərkəzi kimi fəaliyyət göstərir.

Nazir başqa bir müsahibəsində qeyd edirdi ki, tədris -metodik təminatın yaradılması üçün gələcədə məktəb müəllimlərindən sertifikasiyada yüksək bal yığınlara "ekspert" titulu verəcəyik, onların vasitəsi ilə bu işlər aparılacaq. Bəs universitetlər, tədqiqat institutları nə üçündür? Onlar eləvə maliyyəni necə, hansı yollarla qazansınlar? Nə vaxtdan yaradıcılığı, alimliyin, tədqiqatçılığı diaqnostikası testlərlə müəyyən edilməyə başlayıb? Bu tədris-metodik bazanın da yaradılması, yəqin ki, son illərdə orta məktəblər və məktəb müəllimləri üçün verilən "qrant"ların "innovativ" mexanizmi əsasında re-

si problemlərini həll etdi? Bu məsələlər elm-təhsil sektorunda idarəetmənin sadə prinsipləridir.

Nazir deyir ki, biz prosesləri yox, nəticələri maliyyələşdiririk. Əgər artıq nəticə varsa, onun maliyyələşməsinə nə ehtiyac? Dünyanın heç bir yerdə elm və təhsilə belə yanaşma yoxdur, çünkü bu sağlam məntiqə ziddidir. Nazirin bu fikri, həm də onu göstərir ki, biz tədqiqatları maliyyələşdirmək istəmirik. Ona görə də bizim təhsil islahatları ortabab təhsilin ləğvi edilməsi, əvvəzində isə əvvəlkində dəfələrlə zəif və keyfiyyətsiz təhsil sisteminin yaradılmaması ilə nəticələndi.

Məsuliyyətdən yaxa qurtarmaq üçün də nəzirliyin yaxşı bəhanəsi var: "Təhsil sahəsində qısa müddətdə uğur eldə etmək çətindir.". 25 il islahatlar üçün az müddət deyil. Heç 10 il də az müddət deyil. 10 il ərzində bir çox ölkələrdə uğurlu və nəticəvi islahatlar aparılma təcrübəsi var. Bu 10 ilə çox şeylər etmək olardı. Əgər elmi təminat problemlərinin həlli maliyyələşərsə, şəffaf maliyyə mexanizmləri və normal kadr siyaseti mövcud olardı.

Dos. İlham Əhmədov

"Vurulan pulların 20 faizi Maliyyələşmə, 40 faizi isə Təftiş şöbəsinə geri qaytarılırdı"

Müdafia Nazirliyinin tabeliyində olan Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmetinin reisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədriyili ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktını elan edib.

İttihama görə, Rəşad Məlikzadə Müdafia Nazirliyinin Büdcə və Maliyyə İdarəsinin reisi, general-major Nizami Məmmədov və digərləri ilə əlbir olaraq dövlət büdcəsindən ayrılan pulları şəşirədək mənimseyiblər.

Bələ ki, Rəşad Məlikzadə 2017-2022-ci illər Müdafia Nazirliyinin "N" sayılı hərbisəsi və Təlim və Tədris Mərkəzinin maliyyə xidmet reisi vəzifəsində çalışan zaman 9.369.411,09 manat pul vəsaitini mənimseyib.

İttihama münasibət bildirən Rəşad Məlikzadə özünü qismən təqsirli bilib. O bildirib ki, emməlli töredib, lakin mebleğ hissəsi ilə razılaşdırıb.

Məhkəmə ona sərbəst ifade vermək üçün söz verib.

Rəşad Məlikzadə ifadəsində bildirib ki, 2017-2018-ci illərdə nazirliyinin N sayılı hərbi hissəsində maliyyə xidmətinin reisi olub: "Nazirliyin Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin reisi Ra-

"ŞÖBƏ RƏİSİNƏ "LAND ROVER", 18 MİN MANATLIQ GEYİM ALDIM"

Müdafia Nazirliyinin tabeliyində olan Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmetinin reisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədriyili ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktını elan edib.

İttihama görə, Rəşad Məlikzadə Müdafia Nazirliyinin Büdcə və Maliyyə İdarəsinin reisi, general-major Nizami Məmmədov və digərləri ilə əlbir olaraq dövlət büdcəsindən ayrılan pulları şəşirədək mənimseyiblər.

Bələ ki, Rəşad Məlikzadə 2017-2022-ci illər Müdafia Nazirliyinin "N" sayılı hərbisəsi və Təlim və Tədris Mərkəzinin maliyyə xidmet reisi vəzifəsində çalışan zaman 9.369.411,09 manat pul vəsaitini mənimseyib.

İttihama münasibət bildirən Rəşad Məlikzadə özünü qismən təqsirli bilib. O bildirib ki, emməlli töredib, lakin mebleğ hissəsi ilə razılaşdırıb.

Məhkəmə ona sərbəst ifade vermək üçün söz verib.

Rəşad Məlikzadə ifadəsində bildirib ki, 2017-2018-ci illərdə nazirliyinin N sayılı hərbi hissəsində maliyyə xidmətinin reisi olub: "Nazirliyin Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin reisi Ra-

min məbləği inkar edir. 2017-ci ildə təftiş zamanı Müdafia Nazirliyindən əlavə inspeksiya gəldi. Onlar da yoxlama aparmaq istəyirdilər. Bu zaman mən Təftiş şöbəsinin reisi Rafael Xələfova zəng elədim, o da kimlərləşə telefonla danışdı. Sonra dedi ki, əlavə 15 min manat verməliyəm. Həmin pulu Rəfael Xələfova göndərdim. Sonra inspeksiya oradand getdi. Həmin il özümə bu yeyin-

şöbəsinin o vaxtı rəisi Nəriman Cabbarova 175 min pul vermişəm. O yoxlamalar zamanı 209 min manat şəxsən özümə qalıb. Həmin ilin sonunda mən artıq Təlim Tədris Mərkəzinə maliyyə xidmət rəisi təyin edildim. 2018-ci ildə baş tutan yoxlamalar zamanı 1 milyon 816 min manat mənimsemə aşkarlandı. 203 min manat maliyyələşməyə, 270 min manat isə təftişə pul verdim. Xüsusi tapşırıqların 150 min manat Rafael Xələfova, 100 min manat isə Nəriman Cabbarova vermişəm. Həmin ilin yoxlamalarında mən 315 min manat qalıb".

Maliyyə xidmet rəisi Təftiş Şöbəsinin reisi Rafael Xələfova "Land Rover" markalı avtomobil allığındı da deyib: "Rafael Xələfov bütün işlərin baş qəhrəmanı olub.

Amma indi hər şeyi danır, üstündən atır. Mən heç vaxt onlara yalan da-

nışmamışam, qoyduqları şərtlər əs-

sında təmiz işləmişəm. O vaxt ma-

liyyə xidməti rəislərinin bir çoxu

"Land Rover" süründü. Bu, bir dəb

halını almışdı. Rafael rəisim idi, ona

görə mənə dedi ki, maşın istəyir. Ta-

nışım vasitəsilə Almaniyadan ona

"Land Rover" gətirdik. Pulunu mə-

na verdi. Həmin maşına 78 min

manat ödəmişəm. Rafael Xələfova

xırda-xırda çox pul vermişəm. Bir dəb

mağazadan ona 18 min manatlıq

geyim almışəm. Onun geyindiyi şal-

varın da pulunu mən vermişəm. Həc-

istintaqda dila gətirmirdim. Gördüm

ki, verdiyim pulların hamısını danır,

ona görə məcbur qalıb danışdım. Oğlu mebel yığdırılmışdı, aparıcı ustası pulunu da mən vermişəm. Qohumları ürək əməliyati olmuşdu, həkimləri mənim tanışım id. Pulu vermədilər deyə, 8 min manat mən ödədim. Çox şeylər var ki, burada deyə bilmirəm".

Rəşad Məlikzadə deyib ki, 2022-ci ilin fevralına qədər Təlim və Tədris Mərkəzinin maliyyə xidmətinin reisi vəzifəsində çalışıb: "Ümumilikdə mənə qarşı verilən ittihamdakı məbləğ 9 milyon 369 min manat olub. Həmin puldan xüsusi tapşırıqlar və maliyyələşmə, təftişə 7 milyon 692 min manat pul vermişəm. Ümumi olaraq 1 milyon 396 min manat mənə çatıb. Həmin zərərdən 150 min manat pul ödəmişəm. O da azadlıqda olduğum müddət zamanı olub. Lakin mənə çatan pulu son qəpiyinə qədər ödəyəcəm".

Prokuror suallarını cavablandırıb təqsirləndirilən şəxs bu maliye yeyinti sisteminin 2017-ci ildən qurulduğunu deyib: "1998-ci ildən Azərbaycan Ordusunda maliyyə sahəsində çalışıram. 2017-ci ildə bu sistem quruldu. Sistemi və qaydaları bizi Rafael Xələfov qoyub".

Proses yanvarın 17-də davam etdirilecek.

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərefində saxlanılıb və barəsində Bakı Hərbi Məhkəməsi tərefində hebs qətimkan tedbirini seçilib.

Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi külli miqdarda mənimsemə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Bu vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunublar

Baş Prokurorluğun məlumatı

"Respublika Perinatal Mərkəzi" Publik Hüquqi Şəxsinə baş vermiş yanğınlı bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bu baredə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Xəbər verildiyi kimi yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında baş vermiş yanğınlı bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Macəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıdan iki və daha çox şəxsin ölümüne sebəb olduqda) və 314.3-cü (səhələnkarlıq iki və daha çox şəxsin ölümünə sebəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İlkin istintaq tədbirləri neticəsində tibbi müəssisəsinin 3 vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib.

Bələ ki, toplanmış sübutlarla Mərkəzin direktoru Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidögülmüşlərin intensiv terapiya bölməsinin yerleşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarında əvvəlki günlərdə yaranmış nasazlığın vaxtında aradan qaldırılmasının təmin etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, istintaqla Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdürü Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdürü Elnur Əh-



mədlinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozmaları neticəsində müəssisədə standartlara uyğun olmayan elektrik cihazlarından istifadə edilməsi, habelə istismara yararsız olan ve qəza törədə bilən elektrik cihazlarındakı nöqsanların vaxtında aradan qaldırılmaması, bundan başqa coxsayılı tibbi avadanlıqların elektrik xəttlerinin gücü və dözümlülüyü nəzərə alınmadan davamlı və nizamsız şəkildə xəstelərin müalicə alındığı palatalarda yerləşdirilməsi ve istismarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunanlar neticəsində infant inkubator körpə kүvezi və yeni doğulmuş körpələrin müalicəsi üçün nəzərdə tutulmuş digər tibbi avadanlıqlarından təhlükəli şəkildə və standartlara uyğun olmadan istifadə edilmiş, yanğın xəbərdarlığı vəsiti işlək vəziyyətdə olmamış, elektrik xəttlərində baş vermiş normadan artıq yüksəlmədən törəyən yanğın otağa yayılmış, bununla da, 4 körpə ölmüş və

müəssisəyə ciddi emlak ziyanı dəyib.

İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrde nəzərdə tutulan ittiham elan edilmiş, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs bərəsində ev dostaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilmişdir.

Hazırda təqsirləndirilən şəxslərin digər qanunazidd əməllərinin, iş üzrə qanun pozuntularına yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, habelə bu kimi yanğının baş verməsinin səbəb və səraitinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Istintaqın gedisi və neticələri baredə ictmayıyyətə eləvə məlumatın verilməsi təmin ediləcəkdir.

Son aylar Fələstin, Suriya, Livan və İraqda cərəyan edən qanlı hadisələrin bütün Yaxın Şərqə yayılacağı ehtimalı xeyli artıb. Bu bölgədə vəziyyət kəskinləşdikcə ABŞ-nin birbaşa müdaxiləsi qaçılmaz görünür. Beynəlxalq siyasi icmalçıların fikrinə görə, Amerikada seçki ili olduğu üçün rəsmi Vaşinqton hələlik təmkinli davranışmağa çalışır, ancaq kritik vəziyyət üçün hazırlıq işlərinə də başlanılıb.

ABŞ-nin "Politico" qəzeti
"Bayden administrasiyası
Qəzza mühabibəsinin bütün
Yaxın Şərqə yayılmasına ha-
zırlaşır" başlıqlı məqaləsində
sözügeden məsələyə toxu-
nur. Həmin məqaləni qısa ix-
tisarla təqdim edirik: "ABŞ
administrasiyasının rəsmiləri
Qəzza sektorundakı mühabibənin
daha iri miqyaslı və
uzun sürən regional münaqış-
şeyə dönüşəcəyi halında bu-
na necə reaksiya veriləcəyi
planı üzərində işəyirlər.

Ağ Ev administrasiyasındaki yüksek vezifeli memur da daxil dörd mənbə ABŞ-nin Yaxın Şərqdə yeni mühabətə cəlb olunacağı ehtimalını nəzərə almaqla mümkün ssenarilər üzərində gedən müzakirələrin möğzi bərəsin-də məlumat veriblər. Sözügedən mənbələr adlarının açıq-lanmasını istəmeyiblər. Müzakirələrin gedişi ilə bila-vasitə tanış olan üç amerikalı rəsminin sözlərinə görə, hərbçilər Qırmızı dənizdəki kommersiya gəmilərinə hücum edən və İran tərəfindən dəsteklənən husilərə cavab zərbəsi vurmağı planlaşırlar.

Hemçinin kəşfiyyat nümayəndələri ABŞ-nin İraq və Suriyadakı bazalarına hücum edə bilecek İranperərəst qüvvələrin qarşısının alınmasını düşünürələr. Onlar husi döyüşçülerinin növbəti zərbələrinin haradan gələcəyini müəyyənləşdirməyə çalışırlar.

Bir neçə ay ərzində ABŞ-dakı pərdə arxası diskusiylarda Tehranın dəstəklədiyi güclərin hücumlarının intensivliyini aşağı salmağa çəgirirdilər, lakin rəsmilərin sözlərinə görə, silahlı qruplaşmaların öz hücumlarını azaltmalarının heç bir əlameti görünmür, əksinə yaxın keçmişdə və hazırda bu hücumlar valniz artıb.

İndiki gerginlik ona getirib çıxarar ki, Prezident Bayden Yaxın Şərqi işlərinə daha dərindən girişər, amma ABŞ-dəki seçki öncəsi ehtirasların qızışlığı bir vaxtda bütün fikirləri daxili problemlərin həllinə yönəltmək lazımdır.

Mənblərin sözlərinə görə, münaqişənin sərhədinin genişlənməsi ehtimalı böyükür, bunu həm də son günlər İraqda, Livanda və İranda baş verən hadisələr göstərir. Hadisələrin inkişafının bu cür vektoru nəinki regional təhlükəsizliyi, eyni zamanda Baydenin yenidən seçilməsi şansını da riskə atır. Prezident olandan sonra Bayden bütün müharibələrə son qoymaçına and içmişdi, lakin Amerika ordusunun Əfqanistandan çıxarılması zamanı baş verən məyusedici hadisələr onun vədinin uğursuzluğunu dövət etməyi planlaşdırırdı.

luga duçarı olması ile netice-lendi. Bayden öz prezidentlik

xarici siyasət çətin ki, seçki-lərin nəticələrinə güclü təsir etsin. Belə bir şey heç zaman baş vermir”.

“Quinnipiac University”-nin rəy sorğusunun noyabr nəticələrinə görə amerikalıların 84 %-i ABŞ-nin Yaxın Şərqi münaqışesinə qoşula biləcəyindən narahatdırılar. Aylar keçdikcə daha çox amerikalı Bayden administrasiyasının Ukraynaya hədsiz çox maddi dəstək göstərməsindən parazi olur.

Baydenin seçki qərargahına yaxın olan anonim mənbələrdən biri deyib ki, indiki Prezident həmişə xarici siyasetlə bağlı hadisələrə hə

Bu terror aktının məsuliyyəti ni İŞİD öz üzərinə götürüb.

4 yanvarda regiondakı gərginlik daha da artıb, Bayder administrasiyası Bağdadada PUA zərbəsi vurub və ABŞ Müdafiə Nazirliyinin iki rəisi misi deyib ki, həmin hücum zamanı “Əbu Takva” adı ilə tanınan və İrana yaxı şəhərə rəkatının lideri Muştaq Taleb əl Səidi öldürülüb.

Administrasiyanın digər iki yüksək vəzifəli nümayəndəsinin verdiyi məlumatlarla görə, yeni ilin ilk günü Prezident Bayden Qırmızı dənizətrafındaki vəziyyəti və sonraçı fəaliyyət variantlarını müzakirə etmək üçün

ni artırması regionda münaqişənin böyüyəcəyi qorxusundan irəli gəlir. Bu da son nəticədə Vaşinqtonu hərbi müdaxiləyə məcbur edə bilər. Ona görə də Qırmızı dənizdəki gərginlik daha çox həyəcan yaradır. Husilerin ticarət gəmilərinə hücumları ABŞ-ni bu hücumları önləmək üçün yeni beynəlxalq dəniz koalisiyası yaratmağa vadar etdi. Amerikanın beşinci donanmasının komandanı vitse-admiral Bred Kuiperin juranlistlərə verdiyi məlumata görə, 20-dən artıq ölkənin daxil olduğu koalisiyanın fealiyyəti nəticəsində texminən 1500 ticaret gəmisi bu

ABS MÜHARİBƏNİN BÜTÜN YAXIN ŞƏRQƏ YAYILMASINA HAZIRLASIR



müddətini Ukraynanı dəstəkleyən, HƏMAS-la mübarizədə İsrailə yardım göstərən Qərb idarələri kimi başa vurur.

Amerikan hərbçiləri bu iki müharibədə iştirak etməslər də, seçicilər həmin münəaqişlərə müdaxilə imkanlarını gözdən keçirməklə xarici siyasətlə bağlı öz fikirlərini ifadə edə bilərlər.

Bayden Ukraynaya "lazım gəldiyi qədər" kömək edəcəyi vədini verib və İsraili hərtərəfli dəstəkləyib. Amma Baydenin ehtimal edilən əsas rəqibi Donald Tramp deyir ki, o, bir neçə saat ərzində Rusiya-Ukrayna münaqişəsinə son qoyacaq, bundan əlavə Tramp bildirib ki, ABŞ İsrail və HƏMAS arasındakı mübarizəyə müdaxilə etməməlidir.

"Katon İnstitutu"nun (Cato Institute) müdafie və xarici siyaset araşdırması üzrə direktoru Castin Loqan (Justin Logan) vəziyyəti belə şərh olunur. Təqribən 2010-ci ilin

edib: "Tramp, eger o, hakimiyyetde olsaydi, Rusiya Ukraynaya girmezdi, Israile hucum olmazdi ve Chin Tayvana tecavuz etmezdi iddiası ile "Şanlı günləri xatırla" şüarı ilə seçkiqabağı kampaniya aparacaq. Bayden isə deyəcək ki, bunlar onsuz da baş verəcəkdi, burada mənim günahım yoxdur. Əlbəttə, bu Bayden üçün xoşagelməz mövzudur. Əger vəziyyət əhəmiyyətli dərəcədə pisləşməyəcəksə, yəni bu münaqişələrdə amerikalı hərbçilər ölməyəcəksə, onda

hansı bir şekilde reaksiya
vermeli olacaq. Onun sözləri-
nə görə, Bayden bütün diq-
qətlərini seçicilər üçün daha
böyük əhəmiyyət kəsb edən
iqtisadiyyat və demokratiya-
nın gələcəyi kimi məsələlərə
cəmləyəcək. Seçkiqabağı ya-
riş qızışdırıqca mövcud admi-
nistrasiya Yaxın Şərqdəki
qaynar nöqtələrlə əlaqədar
olan hadisələrə diqqət ayır-
mağa və qərarlar verməyə
məcburdur.

Bu yaxınlarda husi yaraqlıları kommersiya yük gəmisi-nə hücum ediblər və ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterlər eks zərbə ilə onların üç qayığını baturıb. HƏMAS isə Beyrutdakı yüksək rütbəli komandırın öldürülməsində Əsraili günahlandırib. Bunlardan başqa, 2019-cu ildə ABŞ PUA-sının zərbəsi nəticəsində öldürilmiş Əsləm Keşikçiləri Korpusunun komandiri Qasim Süleymaninin məzarına toplaşan onlarla insan partlayış nəticəsində həlak olub.

özünün milli təhlükəsizliyi məsələləri üzrə müşavirlərin toplayıb. Həmin görüşün nəticələrindən biri ABŞ və onun müttəfiqlərinin husilərlə bağlı yaydıqları bəyanatdır. Hemin bəyanatda deyilir ki, əgər hüsiler Qırmızı dənizdəki ticarət axınıni pozmağa davam edərlərsə və “həyatlara təhlükə yaradarlarsa”, bunun ağır nəticələri ilə qarşılaşaqlar.

Iranda baş veren terro

sulardan təhlükəsiz keçə bilib. Qırmızı dənizin cənub hissəsindən və Ədən körfəzindən keçən kommersiya qəmilerinə 25 hücum olub.

Husilerin hücumları iri gemicilik şirketlerini marşrutlarını dəyişməyə məcbur edib ki, bu da öz növbəsində əlavə xərclərə və gecikmələrə səbəb olub. Amerika rəsmilərindən biri söyləyib: *"Bizim nöqteyi-nazərimizə görə, ən böyük həyəcan husilərin gəmini batırma bilməsidir. Bəs o zaman nə baş verəcək?"*

Bundan əlavə, Qəzza sektorunda gedən döyüşlərin İordan çayının qərb sahilinə və Livana keçəcəyi ilə bağlı qorxular qalmaqdadır. Livan-dakı HƏMAS liderinin öldürülməsi ilə bu təhlükə da-ha da arta bilər. Amma hələlik Amerika rəsmiləri Hizbul-lahın müharibənin sərhədlərini genişləndirmək istədiyi ilə bağlı heç bir əlamət görmürlər.

Tramp administrasiyası zamanı Pentaqonda işləmiş keçmiş dəniz piyadası və Mərkəzi Kəşfiyyat idarəsinin zabiti Mik Marloy deyib: “*Birləşmiş Ştatlar Qəzza sektorundakı müharibənin regional müharibəyə dönüşməsinin qarşısını almağa çalışır, amma ümumi yekunda bu qərar təkcə bizi dən asılı deyil. İndi münaqişənin regional müharibəyə çevrilə biləcəyinə dair daha çox həyəcanlı signallar gəlir.*”

Rəsmi və qeyri-rəsmi tədbirlərde Nikita Xruşovun tez-tez təkrarlaşığı bir ifadə olub: "Mon çobanlıq da etmişim, zavoda da İsləmişam, indi isə Sovet İttifaqının rəhbəriyəm..."

Xruşov bununla öz keçmişini, sadə bir vətəndaş olduğunu xatırladıb, baş katib olmasına baxmayaraq, yenə de sadə heyat terzinə üstünlük verdiyini diqqətən təcdirib.

Maraqlıdır, həqiqətənmi Xruşov hakimiyyətdə olduğu illərdə sıraşı vətəndaşlar kimi sadə yaşayır?

Düzdür, Xruşov Iosif Stalinindən fərqli olaraq xalq arasına tez-tez çıxıb, onları dinleyib, fikirlerini bölüşüb. Hakimiyyətə gəldikdən sonra özünü və digər dövlət məmurlarının mühafizəcilerinin sayını ixtisara salıb, vəzifə sahiblərinə qərəb istehsalı olan avtomobilərən, geyimlərdən, digər əşyalardan istifadəyə qadağaya qoyub. Bəli, Xruşovun belə qadağaları çox olub, amma bu qadağaları o, özüne və ailəsinə tətbiq etməyib.

Yoxsul bir ailədə dünyaya gələn, uşaqlıq illərində başqalarının təsərrüfatında çobanlıq edib valideynlərinə maddi köməklik göstərən Xruşov hələ yeniyetməlik illərində zəngin heyat tərzini arzulayıb və bu arzusuna gənclik illərində qismən də olsa, çatıb. Valideynləri Yuzovka (Donetsk) şəhərinə köcdükdən sonra o, bir müddət çəkməci yanında köməkçi, daha sonra isə dükanda satıcı işləyib. Bu işlərdən gələn gələrdən qane olmayan Xruşov çuquneritme zavodunda işə dözelib.

Zavoddan aldığı emek haqqının razı qalan gələcək baş katib xatırılarda həmin günlərə xüsusi yer ayırib: "Mon yaxşı cilingər idim. Buna görə də yüksək əmək haqqı alı-

Çoban, satıcı, cilingər...

"Sadə" Xruşovun zəngin hayatı



dim. İlk maaşımı özümə velosiped almışdım. Həmin velosipedə kiçik mühərrik qoymuşdım. 1911-ci ildə mənim bu "ixtiram" möcüzə kimi baxıldılar. Daha sonra özümə foto-aparat və saat da aldım. Yaxşı yaşayurdum. Ev kirəlməmişdim, yaşadığım evdə qonaq otağı, yataq otağı və mətbəx ayri idi. Həmin dövrə hamı belə evdə yaşaya bilmirdi, mənim qazancım isə buna imkan verirdi..."

Xruşovun sonrakı həyatında da maddi veziyəti pis olmayıb. Vəzifə pillələrini qalxdıqca daha da zənginləşib. Hakimiyyətə gəldikdən sonra isə tamahı bir az da artıb.

1953-cü ildə birinci kürsüyə sahib olduqdan sonra Nikita Xruşovun ilk qərarlarından biri öz maaşının 1000 rubl artırılması ilə bağlı olub. Daha sonra o, mənzil şəraitini

ni yaxşılaşdırıb. Düzdür, vəzifə ranqına görə onun mənzil və bağıla təmin olunmaq haqqı olub. Amma o, bu haqqı özünə bir neçə dəfə artıq haqq edib.

Moskvanın mərkəzi rayonlarından birində, Maroseyka küçəsində 4 otaqlı geniş mənzilə sahib olan Xruşov "Sahildəki ev", yaxud da "Hökumət evi" kimi məşhur olan binada daha bir dördətəqraqlı geniş mənzilə sahib olub. Müşavirələrdə kommu-

nistlərin şəxsi bağla sahib olmalarını az qala cinayet hadisəsi adlandıran Xruşovun Moskva ətrafında 3 bağı olub.

Xruşov yay istirahətini daha çox Krimda keçirdiyindən, hakimiyyətə gəldikdən sonra onun üçün Krimin ən səfali guşələrinin birində iqamətgah tikilib. 1 nömrəli dövlət bağı statusunu alan bu iqamətgahda baş katib üçün bütün şərait yaradılıb. 14 otaqdan, 1 ziyafət və 1 müşavirə zalından, bir neçə hovuzdan, bir neçə idman meydancasından ibarət olan bağda Xruşov əsl padşahlara məxsus şəraitdə istirahət edib.

Dövlət məmurlarına xaricdə istehsal olunan əşyalardan istifadəyə qadağaya qoyan Xruşovun qeyri-s-

mimiliyi və qeyri-sadəliyi onun məişətində daha qabarlıq hiss olunub. O, özünü sıravi sovet kişiləri kimi "Neva" ülgücü ilə deyil, ABŞ istehsalı olan "Gillette" ilə təraş edib. 1960-cı illərin əvvəllərində isə baş katib Almaniya istehsalı olan "Bran-un" üzqırxanından istifadə edib.

Xruşov foto sahəsinə böyük maraq göstərib, təbiətə çıxanda, ova gedəndə özü şəkil çekməyi xoşlayıb. O, əvvəller sovet istehsalı olan "Zenit" fotoaparatından istifadə etsə də, sonralar onu İsveç istehsalı olan "Hasselblad" kamerası ilə əvəzleyib.

Xruşov həm də audio və video texnikasının həvəskarı olub. Onun həm bağ evlərində, həm də mənzilərində mövcud dövrə sovet vətəndaşları üçün elçatmaz sayılan çoxsaylı xüsusi rəng ayarları və akustikası olan xarici televizorlар, maqnitofonlar, radioqəbuledicilər sərgilənilib.

Nikita Xruşov da Iosif Stalin kimi öz bağında müntəzəm olaraq ziyaflətlər təşkil edib. Stalin ziyaflətlərə yalnız öz silahdaşlarını dəvət etdiyi halda, Xruşov həmişə təqnid etdiyi mədəniyyət və incəsənet xadimlərini də süfrəsi arkasında eyləşdirib və bu cür ziyaflərlərde o, saatlarla onlara "ağıl" verib, moza oxuyub. Nikita Xruşov hədiyyə almayı sevdiyi kimi, hədiyyə vermək də də xəsəslik etməyib. Hər defə xarici ölkələrə səfər edəndə tekca baş katibin öz xarici həmkarına və onun xanımına verdiyi hədiyyənin qiyməti həmin dövr üçün olduqca böyük məbləğ sayılan 250-300 min

rubl civarında olub.

Sovet liderləri arasında Leonid İliç Brejnev'in adı daha çox avtomobil həvəskarı kimi hallansa da, Xruşov ondan heç də geri qalmayıb. Sadəcə Xruşov bir avtomobilindən uzun müddət istifadə etməyi xoşlamayıb. Baş katibin şəxsi avtoparkı xaricdə istehsal olunmuş avtomobilərə zəngin olub. Onun ən çox sevdiyi və ən fərqli avtomobili isə 1959-cu ildə ABŞ-a səfəri zamanı Amerika prezidentinin hədiyyə etdiyi tünd qırmızı rengli "Cadillac Fleetwood 75" olub ki, dövrün avtomobil həvəskarları bu maşını eśl möcüzə adlandırlılar. Xruşov ona məxsus olan avtomobilərden bir müddət istifadə etdiqdən sonra onları böyük səxavətlə başqalarına hədiyyə edib. O, özünün həmin dövrə SSRİ-də yeganə olan "Mercedes-Benz 300 SL" maşınıni Leningrad Elmi-Tədqiqat İnstitutuna verib ki, avtomobilin texniki göstəricilərini öyrənib SSRİ-nin avtomobil sənayesinə tətbiq etsinlər.

Baş katib çox qiymətli olan "Rolls-Royce Silver Cloud" maşınıni internat evine bağışlayıb. "Renault Florida"nı qızı Radaya, ikiyerkilik "Fiat 2300"ü isə oğlu Sergeyə hədiyyə edib. Tebii ki, maşınlar səxavətlə sağa-sola paylaşıldıqca Xruşovun qarajı yenilənib.

Özünü sadə sovet vətəndaşı kimi təqdim edən Xruşovun yalnız qarderobu sadə olub. Bu da onun zövqsüzlüyündən irəli gelib. Necə ki, 1953-cü ildə əyninə 2-3 ölçü böyük olan boz rəngli kostyumla hakimiyyətə gelib, 1964-cü ildə saray çevrilişi zamanı da həmin böyük ölçülü boz kostyumla Kreml tərk edib...

Xruşovun həm güvəndiyi, həm də ehtiyat etdiyi nazirin xoşagelməz sonu...

Onlar 1950-ci illərin əvvələrində Moskva vilayət Partiya Komitəsində bir yerdə işləyiblər, Nikita Xruşov birinci katib, Nikolay Dudorov təkinti şəbəsinin müdürü... Xruşov onun işindən həmişə razı qalıb, Dudorov idarəetmə qabiliyyəti, iş bacarığı, tikintisi sahəsinin mükəmməl bilicisi kimi fərqlənib. Ümumiyyətə, Nikolay Dudorov təkcə Moskvanın yox, ölkənin tikinti sektorunda tanınmış peşəkar kadrlardan biri sayılıb və o, bir çox uğurlu layihələrin müəllifi olub.

1956-cı ildə artıq Nikita Xruşov hakimiyyətdə olanda Nikolay Dudorovu SSRİ daxili işə naziri təyin edib. Sözsüz ki, uzun illər tikinti sahəsində işləyən bir şəxsin fərqli bir sahəyə nazir təyin olunması gözlənilməz olub və bu təyinat Kreml məmurları tərfinindən birmənalı qarşılıqlı olub.

Nikolay Dudorov 1906-cı ildə Vladimir quberniyasının Kovrovski kəndində anadan olub. Natamam orta təhsil alıqdan sonra 1922-ci ildə Moskvada Kalinin adına Büllür zavodunda fəhlə kimi ilk əmək fəaliyyətinə başlayıb. 1929-cu ildə Mendeleyev adına Kimya Texnologiya institutuna qəbul olunub. Ali təhsilini başa vurduqdan sonra Moskva Şuşə zavodunda sex rəisi vəzifəsinə təyinat alıb.

1937-ci ildə Dudorov SSRİ Ağır Sənaye Komissarlığına (nazirliyinə) şöbə müdürü vəzifəsinə getirilib. Məharibə dövründə o, komisarlığın müdafiə sənayesi profili üzrə işləyən zavodlarına başçılıq edib, ordunun texniki təminat məsələlərində feallığı ilə fərqlənib.

Müharibədən sonra Dudorov SSRİ Təkinti Nazirliyində baş idarə rəisi işləyib. 1950-ci ildə isə Moskva vilayət Partiya Komitəsinin tikinti şöbəsinə müdər təyin edilib.

Moskvada kütlevi olaraq 5 mərtəbəli yaşayış binalarının tikintisi mehz Dudorovun rəhbərliyi ilə həyata keçirilib. Bu, həmin bina-

lardır ki, sonralar "Xruşova" adı ilə məşhurlaşıb.

Yuxarıda qeyd etdiyim kimi, 1956-ci ildə Xruşov Dudorovu SSRİ daxili işə naziri təyin edib. Ona qədər nazir vəzifəsində çalışan Sergey Kruqlov Xruşov üçün arzuolunmaz kadr sayılıb. Kruqlov Lavrenti Berianın həbsində fəal iştirak etse də, onun üstündən "Berianın adamı" damğası götürülməyib. Ele bu səbəbdən də Xruşov onu bu mühüm postdan uzaqlaşdırıb.

Bos qalan nazir vəzifəsinə can atan nəməzədlər az olmayıb. Daxili qoşunlar və sərhəd qoşunlarının bu nazirliyin tabeliyində olması ilə Daxili İşlər Nazirliyi ölkənin ən mühüm güc strukturlarından biri sayılıb. Ele buna görə da Xruşov təyinat məsələsində tələskənliliyə yol verməyib. Kremləki mövqeyini daha da möhkəmləndirmək üçün Xruşov ona son dərəcə sədəqətli olacaq kadr axtarır və nəhayət, seçimini edib. O, bütün namizədlərin üstündən xət çəkərək, Dudorovu bu vəzifəyə təyin edib.

Nikolay Dudorov nazir kimi fəaliyyətinin ilk günlərindən bir çox yeniliklərə imza atıb. O, ilk növbədə bu sistemdə kadr islahatlarına başlayıb. Stalin hakimiyyətindən sonra yaranan mürekkeb vəzifətə köhne kadrların fəaliyyəti onu qane etməyib. Cinayətkarlığın sayının artlığı bir dövrde Dudorov müşavirələrdə cinayətkarlıqlara daxili işlər orqanları eməkdaşlarının hamilik etməsi fikrini söyləməkdən çəkinməyib. Fəaliyyətinin birinci ilində o, nazirliyin strukturunda böyük dəyişikliklərə nail olub, idarə və şöbə rəislərinin



70 faizdən çoxu dəyişdirilib.

Nazirliyin şəxsi heyətində savadsızlıq, bütövlükde şəxsi heyətin 52 faizdən çoxunun orta təhsili olmaması məsəlesi də yeni nazirin diqqətindən yayınmayıb. Bu səbəbdən də o, ölkənin ayrı-ayrı bölgələrində, müttəfiq respublikalarda birillik kursaların açılması ilə bağlı əmr imzalayıb, orta və kiçik milis heyətinin eməkdaşlarını bu kurslara cəlb edib.

Nikolay Dudorov ondan əvvəlki dövrə nazirliyin fəaliyyətindəki buraxılmış səhv'lərə də qaydır. O cümlədən, əvvəlki dövrələrdə yüksəkçinli dövlət memurlarının sovet qanunlarını kobud şəkildə pozmalarını da aşkarlayıb. Bu məsələdə dövlət təhlükəsizliyi naziri İvan Serov və müdafiə naziri Georgi Jukov da hədəfə düşüb. Dudorov mövqeyindən dönməyib və konfliktən qalib çıxb. Jukov və Serov vəzifələrindən uzaqlaşdırılıb. Duzdür, onların siyasi müstəvindən getmələrinin başqa sebebəli de olub, amma hər halda Dudorovun da Kreml çəkişmələrində rolü az olmayıb.

Sonralar Nikolay Dudorov öz xatırılardə həmin hadisələri belə xatırlayıb: "Nikita

Xruşov öz mənafeyini dövlət mənafeyindən həmişə üstün tutub. 1957-ci ildə sonralar "antipartiya qrupu" adlanan Molotovun, Kaqanova, Malenkovun dövlət çevrilişi cəhdindən sonra Xruşov özünü və vəzifəsini qorumaq üçün istənilən addımı atmağa hazır idi. O, Berianın həbs olunmasında Jukovdan istifadə etdi və həmin hadisədə onun sərtliyinin bir dəşəhidid. Bu, Xruşovu çox narahat edirdi, Xruşov ondan qorxurdu. Qorxudan qurtulmaq üçün Xruşov onu tekə vəzifəsindən yox, Moskvadan da uzaqlaşdırdı. Serov isə qaranlıq keçmişinə görə vəzifədə qala bilmezdi. Onların qohumluq əlaqəsi olmasına baxmayaraq, Xruşov bu addımı məcburən atdı. Mənim Serova qarşı mübarizəm onun xoşuna gəlmirdi və sonda o, bunu mənə qarşı münasibətlə sübut etdi..."

Dudorovun kifayət qədər feallığı Xruşovun əryeyinə olmayıb. Amma heç bir səbəb olmadan onu nazir kürsüsündən uzaqlaşdırmağın siyasi meydanda yetərinə böyük qalmaqla, növbəti mübarizələrə səbəb olacağının anlayan Xruşov fərqli bir variantda atıb.

Belə ki, 1960-ci ildə SSRİ Daxili İşlər Nazirliyi leğv edilib, onun funksiyalarını Rusiya və digər müttəfiq respublikaların Daxili İşlər Nazirlikləri icra edib. Araştırmacıların qənatətinə görə, Xruşov nazirliyin leğv olunmasını mehz Dudorovun vəzifədən getmesi üçün edib. Beləliklə də, nazirliyin leğv olunması ilə Dudorov nazir vəzifəsini itirib.

Sabiq nazir sonrakı fealiyyətini öz sahəsində davam etdirib, Moskva şəhər Baş Təkinti Materialları İdarəesinin rəisi vəzifəsində işləyib. 1972-ci ildə təqaüdə çıxb.

Nikolay Dudorov 1977-ci ildə, 70 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbiristanlığında dəfn olunub.

Təqdim edən: İlham Cəmiloğlu

Yüksək təzyiqi olanlar üçün 5 məsləhətli çay

Yaşıl çayı pəhrizinizi daxil etmək hipertoniya riskini azaltır və yüksək təzyiqin əsas amili olan stressi idarə etməyə kömək edir. Çay qan təzyiqini aşağı salmaq qabiliyyəti ilə bilinir. Bu onun unikal tərkibi ilə bağlıdır.

Yüksək təzyiqi olanlar üçün tövsiye olunan 5 çay növünü təqdim edir:

Yaşıl çay

Yaşıl çayın tərkibində ürəyin sağlammasına kömək edən flavonoidlər var. O, gündə ən azı 400 milligram flavonoid istehlak etməyi tövsiye edir. Bu normaya çatmaq üçün gündə bir neçə stekan yaşıl çay içməyiniz məsləhətdir.

Pəhrizinizi yaşıl çayın daxil edilməsinin hipertoniya riskini azaldacağı və yüksək



təzyiqin əsas amili olan stressi idarə etməyə kömək etdiyinə inanılır.

Hibiskus çayı

Həkim Frank Contacessin sözlerinə görə, bu çay təzyiqi aşağı salmaqdə təsirlidir.

"Hibiskusun tərkibindəki antosianinlər və digər antioksidanlar qan təzyiqini demək olar ki, bəzi dərmanlar qədər aşağı

sala bilər", - o bildirib.

Çobanyastığı çayı

Çobanyastığı çayı insanları rahatlaşmasına kömək etməsi ilə tanınır. Ancaq onu içmək qanda xolesterin ve triglyceridləri də aşağı salmağa kömək edir. Həmçinin, damarların daralması riskini azaltır və bu da yüksək təzyiq qəsəbə olur. Üstəlik, ço-

banyastığın rahatlaşdırıcı təsiri var. Bu da yaxşı bir gecə yuxusu almağa kömək edə bilər. Bu, yüksək qan təzyiqinin inkişaf riskini azaltmağın başqa bir yoludur.

Qara çay

Yaşıl çayda olduğu kimi, tədqiqatlar göstərir ki, qara çay qan təzyiqini aşağı salmağa kömək edə bilər və həmçinin ürəyi qorumağa kömək edən xüsusiyyətlərə malikdir.

Ulonq çayı

Bu çay növü yüksək qan təzyiqini azaltmaqdə təsirlənən antioksidanlarla zəngindir. Bu növ çay yaşıl və qara çay arasında xaçdır. Buna görə də sağlamlıq üçün oxşar faydalara malikdir.

Ulonq çayının qan təzyiqini aşağı salmaq üçün faydalılığı öyrənilib. Ancaq bu çayın tərkibindəki antioksidantlar yaşıl və qara çayda olanlarla eynidir. Deməli, ulonq çayının hipertoniya üçün oxşar faydalari olması mümkündür.



Organizm üçün ən təhlükəli səhər yeməyi

Dietoloq Daryl Coffre orqanizm üçün ən zərərlə və təhlükəli səhər yeməyini açıqlayıb. Mütəxəssisin fikrincə, səhər yeməyi üçün ən təhlükəli qida banandır.

Onun sözlərinə görə, bu meyvənin tərkibində fruktozanın yüksək olması qanda şəkərin səviyyəsinin sürətli artmasına səbəb olur.

"Bundan əlavə, şəkər səviyyəsinin sürətli şəkildə arttb və azalmasından sonra insan özünü yorgan hiss edir və konsentrasiyanı itirir. Banan yeməyin digər mənfi nəticəsi hiperasidlaşmadır. Həzər prosesində meyvənin tərkibindəki şəkər fermentləşərək spirtə çevrilir. Ortaya çıxan turşular gut və osteoartritin inkişafını təhdid edən iltihaba səbəb ola bilər".



Xərcəng peyvəndi bu tarixdə hazır olacaq

"Modern" şirkəti bildirib ki, dəri xərcənginin ən ciddi forması olan melanomın müalicəsində iştirak etməyi iki il ərzində reallığa çevrile bilər. Şirkət 2025-ci ilə qədər bu xəstəliyə qarşı eksperimental peyvəndin hazır olacağını gözləyir.

Bu barədə "Medical Xpress" məlumat yayıb. Adı peyvənlərdən fərqli olaraq, terapevtik peyvəndlər bədənin öz immun sistemini işğalçıya qarşı öyrətməklə müalicə edir. "Moderna" şirkətinin baş direktoru Stefan Banselin sözlerine görə, bu, onkologiyada yeni ümidi və ya "immunoterapiya 2.0" deməkdir.

Son klinik sınaqların nəticələri göstərir ki, "Moderna" peyvəndi melanoma xəstələrində residiv və ya ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. Bu məlumatlar onkologiya üçün böyük əhəmiyyət kəsb edir.

Alımlar əvvəlki sınaqların nəticələrini təsdiqləmək və ABŞ Qida və Dərman Administrasiyası (FDA) və Avropanın Dərman Agentliyindən terapevtik peyvənd üçün təsdiq almaq üçün 2024-cü ilde 1000 nəfəri əhatə edən daha geniş "üçüncü mərhələ" tədqiqatı keçirməyi planlaşdırırlar.

Alımlar insan ömrünü 16 il uzatmağın sadə yolunu tapıblar



ABŞ-nin Pensilvaniya Dövlət Universitetinin bir qrup alimi zoğalın faydalı xüsusiyyətini kəşf edib.

Araşdırmanın nəticələri "The Journal of Nutrition" jurnalında dərc olunub. Alımların araşdırmasına görə, zoğal gündəlik istifadə edildikdə ölüm riskini 31 % azaltır ki, bu da ömrü orta hesabla 16 il uzadır.

Elmi işin müəllifləri sekiz il ərzində 37 min insanın sağlamlıq vəziyyəti ilə bağlı məlumatları təhlil ediblər. Onlar tədqiqat iştirakçılarının qida rasionu və onun insanların organizmində təsiri haqqında məlumat toplayıblar. Xüsusilə, alımlar giləmeyvənin tərkibində olan flavonoidlərlə maraqlanıblar. Onlar geniş farmakoloji fə-

aliyyət spektri ilə seçilirlər.

Giləmeyvələr xoleretik, bakterisid, spazmolitik, kardiotonik təsirlərə malikdir, qan damarlarının kövrəkliyini və keçiriciliyini azaltır, radionuklidləri bədəndən çıxarmağa qadirdir, həmçinin xərcəng xəstəliyi əleyhinə təsir göstərdiyi sübut edilib.

Məlum olub ki, ölüm riskini ən çox zoğal (31%), qaragilə (21%) və ciyələk (14%) azaldır. Müəlliflərin fikrincə, ən yaxşı təzə giləmeyvə yeməkdir, lakin mövsümənkənar dövrə mürəbbə, kompotlar və ya tərkibində çoxlu şəkər olan diğər yeməklər istisna olmaqla, istənilən formada giləmeyvə yemek məqsədə uyğundur.

Təsisçi:

Tapdıq Abbas

Baş redaktor:

Akif Nəsirli

Birinci müavini:

Şahnaz Salehqızı

İnformasiya səbəsinin müdürü:

Röyal Əsədli

Bölgə müxbirləri:

Vaqif Cəmiloğlu
Sadıq Sadıqov
Fərman Məhəmməd Əzizli

İqbal Məmmədov
İlkin Əsədzadə

Qəzet 16 fevral 2003-ci ildən çıxır.

Ünvan: AZ 1073, Azərbaycan,
Bakı şəhəri, Mətbuat prospekti,
529-cu məhəllə, 6-cı mərtəbə
"Azərbaycan" nəşriyyatı

E-mail: paralel_qazeta@mail.ru

**Qəzet Vüqar Tofiqoğlu
mətbəəsində çap olunur.**

Əlyazmalara rəy verilmir və geri qaytarılmır.

Qeydiyyat №257

Sifariş: 2185 Tiraj: 1550